

Gün-Xəbər



Prezident ATƏT sədrini qəbul edib

"Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışq konsepsiyası, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsi Cənubi Qafqaz üçün də maraqlı ola bilər".

Bunu Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən deyib.

Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırladan dövlət başçısı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesi iki istiqamət üzrə həyata keçirilir: "Azərbaycan Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa temasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çəxış edib".

Rusiya Ermənistandan aydınlıq gətirməsini istəyib



"Rusiya Ermənistandan NATO ilə birgə təlimlərdə iştirakına aydınlıq gətməsini istəyib".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözüsü Mariya Zaxarova deyib.

Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan ölkə hərbçilərinin bu il ABŞ-in Avropanadaki Quru Qoşunları komandanlığının təşkil edəcəyi KFOR (Kosovo qüvvələri) və "Saber Junction" (Birgə qılınc) təlimlərində iştirak edəcəyini açıqlamışdı.

Hikmət Hacıyev İran səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev dünən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu barədə səfir Twitter səhifəsində məlumat yayıb. İran səfiri Hikmət Hacıyevlə görüşünün səmimi və konstruktiv məcrada keçdiyini vurğulayıb.



Düşməndən dostluq gözləmək olmaz



Ermənistana qonşuluq etmək çətindir

Səh. 3

Rusiya məhsulları bizdə niyə bahalaşır?



Dünya bazارında rus buğdasının tonu 300 dollara düşüb

Səh. 5

Oğrudan oğruya şikayət edə bilmirik...



Ət satılan yerlərdən gözüyümulu keçək?

Səh. 6



Təxribatın arxasından yenə Rusiya boylanır

Ötən gün Azərbaycan Ermənistən sərhədində növbəti hərbi qarşışdırma baş verdi. Bu, erməni tərəfinin açıq təxribati ile oldu. Amma bu təxribatın Rusiya tərəfinin diqtəsi ilə baş verməsi heç kəsən şübhə doğurmur.

Bunu açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, Ermənistən qeyri-konstruktiv, barışmaz münasibəti Rusyanın mövqeyi ilə izah olunur: "Digər tərəfdən də Qərbin də burada olan məsələlərə yanaşması prosesin məhz indiki səviyyədə qalmasına səbəb olur. Amma bütün bunların fonunda prosesdə Ermənistənin davranışları sərf Rusyanın iştəyi ilə bağlıdır".

Politoloq ötən gün baş verən təxribatda İranın nə dərəcədə rolünün olması məsələsinə də aydınlıq getirib: "Görünən odur ki, İran Azərbaycanla barışmağa başlayıb. Ona görə də, İran tərəfinin burada mövqeyi ancaq yardımçı rol oynaya bilər. Çünkü burada əsas rol Rusiyaya məxsusdur".

Zərdüşt Əlizadəyə görə, Vaşinqtonda Azərbaycan və Ermənistən liderlərinin görüşü ilə bağlı məlumatların yayıldığı ərefədə belə bir təxribat baş vermesi heç də təsadüfi deyil: "Məhz bu görüşün baş tutmaması üçün Rusiya tərəfindən sərhəddə belə bir təxribat tərədilidir. Çünkü Rusyanın Ermənistən ordusunda və dövlət aparatında geniş təsir imkanlarına malik adamları var. Ona görə də belə təxribatlar bundan sonra da davam edəcək. Ermənistənin müqavimət imkanları tükənənə qədər bu hadisələr yaşanacaq. Bundan sonra erməni tərəfinin ağlı başına gələcək və nəhayət konstruktiv mövqe tutacaq".

Təxribat məqsədli olub

Ermənistən və Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müsbət addımlar atılonda Ermənistən tərəfinin siyasi və hərbi təxribatlara şahid olur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanlı ilə birlərə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu, ilk hal deyil: "Azərbaycan tərəfi məsələni araşdırır, ancaq ilkin



rəylərə əsaslanısaq, aydın olur ki, bu planlaşdırılmış təxribat idi. Xüsusi təyinatlıların korpus komandirinin orada olması göstərir ki, bu, onların göstərişi ilə

həyata keçirilib, bu adı hərbçi-nin qərarı deyildi. Bu bir daha onu göstərir ki, bu təxribatın arxasında plan olub".

Xarici işlər naziri onu da vurğulayıb ki, təxribat baş verən yerə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir: "Bu təxribatların tərədilənməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayitmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülsə bilər. Ermənistən bu təhlükəli və təhrike-dici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistən üçün ağır ola bilər, necə ki, bu dünən oldu".

Erməni deputat: "Azərbaycanlılara bunu etsək, genişmiqyaslı müharibə olacaq"

"Hər saniyə eskalasiya baş verə bilər. Bunun baş verməyəcəyinə zəmanət yoxdur".

Bunu aprelin 12-də Ermənistən parlamentinin deputati Armen Xaçatryan jurnalistlərlə söhbətində deyib.

"Azərbaycanlı hərbçilərin "ərazimiz"dən çıxarmağın bir yolu varmı" sualına hakim partiyadan olan deputati belə cavab verib: "Biz 2 saat ərzində ölümcül əməliyyatlar apardıq, nəticəsini də gördünüz. Nə vaxtsa resurslarımız olsa, bəli, o zaman biz azərbaycanlıları bu ərazidən çıxara biləcəyik. Onları ərazidən uzaqlaşdırmaq olar. Amma bu, eskalasiyaya və genişmiqyaslı müharibəyə çevriləcək. Bizim nə qədər resurslarımızın olması sırr deyil və belə genişmiqyaslı müharibə zamanı müqavimət göstərə biləcəyim?"

Ümumiyyətlə buna nə qədər gücümüz çatacaq? Ordu-muzun ərazidə əməliyyatla bağlı qətiyyən problemi yoxdur, o, hamını oradan bir saata çıxara bilər. Amma gələcək, sonrakı proseslər nəzərə alınmalıdır...", - Xaçatryan bildirib.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistən silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Diğ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbeüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqdə davam




edib.

Hərbi qulluqçularımızın sayılılığı neticəsində Ermənistən tərəfinin təxribatının qarşısı qətiyyətə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görürlən cavab tədbirləri zamanı Ermənistən silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Tural Tağıyev

A.Paşinyan: Ermənistəndə korrupsiya təkcə rüşvət deyil...



Ermənistəndə korrupsiya təkcə rüşvət deyil, həm də qohumlara, dostlara verilən himayədir. Bu barədə Ermənistən Korrupsiya Qarşı Mübarizə Komissiyasının üzvlüyüne namizəd Aramais Paşinyan parlamentde bildirib.

"Hayastan" fraksiyasiından olan deputat Armenuhi Kyureqyanın sualını cavablandırırkən o qeyd edib ki, idarəetmə sisteminde bu cür hallar hələ də müşahidə olunur.

"Cəmiyyətizdə korrupsiyanın bu növü köksaltıb və ilk növbədə vətəndaşların maarifləndirmə və şur ??səviyyəsini yüksəltmək lazımdır. Bu ha-

disələrin ölkə üçün mənfi nəticələrini dərk etmək vacibdir", - o bildirib.

Paşinyanın sözlərinə görə, ekspertlərin və biznes qurumlarının sorğularına əsaslanan beynəlxalq indekslərə əsasən, Ermənistəndə korrupsiya davam edir. Ona görə də ne Korrupsiya Qarşı Mübarizə Komitəsi, ne də digər dövlət qurumları bununla mübarizədə rahatlaşa bilmir.

O qeyd edib ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası yaradıldıqdan sonra vəzifəli şəxslərin əmlakının təhlili daha da dərinləşib, hazırda onların əmlakı ilə gəlirlərinin uyğunluğu daha hərtərəfli yoxlanılır.

Qeyd edək ki, Paşinyan 2019-cu ildən komissiyadadır və hazırda yenidən seçilmək üçün namizədiyi irəli sürüllüb.

4 il əvvəl parlamentdə çıxışı zamanı o, baş nazir Nikol Paşinyanla heç vaxt şəxsən görüşmədiyi və hökumət başçısı ilə mümkin qohumluq əlaqələrindən xəbərsiz olduğunu bildirib.

Şahənə Rəhimli



"... Hansı büdcə sistemində danışmaq olar?"

"Bu, hesabat deputatlar qəliz hesabatdır. Yoxlamalar Milli Məclis gəlir, amma rəylər bızda yoxdur. Görək ki, bu yoxlamalar nəticələri niyə effektiv vermır? Həmin rəylər baxaq ona uyğun görüşlər keçirək".

Bunu Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ilde fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, elə təşkilat var ki, 2-3 ilən bir audit aparılır, nöqsanlar göstərilir, amma yerinə yetirilmir: "Bizim ali audit orqanın nəticəliliyi çox da yüksək deyil. Büdcə qanunvericiliyində yazmışsın ki, 52,2 faiz pozuntular var. Ötən il 44 faiz olub. Əgər pozuntular arta-arta gedirsə, hansı büdcə sistemində danışmaq olar? Demək ki, sizin verdiniz təsviylər təşkilatlardan tərəfindən icra olunmur".

Hesablama Palatasının audit zamanı aşkarladığı nöqsanların aradan qaldırılmamasının əsas səbəblərindən biri Palatanın hökumət və müsələtələrinin normal olmamasıdır.

"Hesab edirəm ki, nöqsanlarla bağlı heç olmasa ildə bir dəfə hökumətlə müzakirələr aparılmalıdır. Burada ötən il aşkarlanmış nöqsanları aradan qaldırmayan qurum və təşkilatlardan adları açıqlanmalıdır", - deyə o qeyd edib.

Bundan başqa, deputat təklif edib ki, işğaldən azad edilmiş ərazilərdə audit daha sərt olsun və genişləndirilsin: "Ora nəzarətdən uzaq bir yerdə. Bu istiqamətdə audit daha da genişləndirmək lazımdır".

İtmişdir

Gizir Səfərov Sənan Sabir oğluna məxsus SQ 0023653 sayılı hərbi bilet Vətən Müharibəsində itdiyi üçün etibarsız sayılır.



Paşinyan: "ERMƏNİSTAN QARABAĞI AZƏRBAYCANIN BİR HİSSƏSİ KİMİ TANIYIB"

Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyor.

Bunu Ermənistandan Baş naziri Nikol Paşinyan parlamentdə "Hökumət saatı" zamanı çıxışında deyib.

"Ögər Madrid prinsiplərindən əvvəl Qarabağ öz müqəddəratını təyin etmə yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Ermənistən tərəfinin "parlaq" diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi", - Paşinyan bildirib.

Onun sözlərinə görə, Madrid prinsiplərinə əsasən, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyor və onlar "bu gün həmin sənədin meyvələrini yığırlar".

"Bizim səhvimiz bu oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılışdırıldı üçün biz bunu edə bilmədik", - Ermənistənin hökumət başçısı əlavə edib.

Paşinyan qeyd edib ki, "Madrid prinsiplərindən əvvəl Ermənistən tərəfinin mövqeyi bələ idi ki, Qarabağ heç bir zaman müstaqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağılması kontekstində öz müqəddəratını təyin etmək hüququndan istifadə edir".

"SSRİ-nin digər subyektləri, Alma-Ata Bayannaməsində qeyd olunanlara əsasən, öz müqəddəratını təyin etmə hüququndan istifadə edib müstaqillik əldə etdilər, o cümlədən də Qarabağ və nəticədə Qarabağ SSRİ-dən ayrıldı", - Paşinyan əlavə edib.

Baş nazir vurğulayıb ki, Madrid prinsipləri 2007-ci ildə Ermənistanda hakimiyətin ötürülməsi zamanı Serj Sarkisanın Baş nazir, Robert Koçaryanın isə prezident olduğu dövrde meydana çıxb ki, burada da ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə hüququ öz əksini tapıb: "Bu zaman müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılışdırılmalı olan mexanizmlə tənzimlənməlidir və bununla da çox ciddi konseptual dəyişiklik baş verdi. Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərin müəllifi elə erməni tərəfi olub.

Ögər biz Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılışdırılmalıdır?

Bu işə mənətiqlə o deməkdir ki, Qarabağ öz müqəddəratını təyin etmək üçün Azərbaycanın tərkib hissəsi olmalıdır, oks halda, o, öz müqəddəratını kimdən müəyyən edir?

Bəsliliklə də, bizim on böyük səhvimiz bu barədə 2018-ci ildə xalqa izahat verməməyimizdir.

Qarabağ danışqlar prosesindən çıxaran Ermənistən sonradan "Mən Qarabağın öz müqəddəratını təyin etmə hüququndan istifadə etməyi gəlmisəm" dedi.

Bunun cavabında isə Ermənistəna dedilər ki, agar bunu sən deyirsənsə, o zaman bu, ərazi mübahisəsidir, ərazi iddiasıdır.

Qarabağ probleminin bütün mahiyyəti deformasiyaya uğrayıb", - Paşinyan bildirib.

Ermənistən 44 günlük ağır məglubiyyətdən sonra özünə gələ bilməsə də, Rusiya, Fransa və İranın təhribi ve himayədarlığı ilə Azərbaycana qarşı düşməncilik mövqeyindən el çəkmir. Ermənistən yənə də sakit dayanır. Əslində, erməniləri himayədarı sakit dayanmağa göymurlar. Yenə də aprelin 11 - də Laçın istiqamətində təxribata el atdı, həm özünün xeyli əsgəri ni itirdi, çox sayda hərbçi si ağır vəziyyətdə yaralandı, həm də qəhrəman Azərbaycan ordusunun 3 hərbçisinin şəhid olmasına, 4 həbçinin isə yaralanmasına səbəbkar oldu.

Hərbi təxribatın peyk-dən çəkilmiş video Görüntülərdən aydın görünür ki, Ermənistən

yox, elə erməni milletinin Ermənistəndən xaricdə yaşayan bir çox tanınmış tarixçiləri də Ermənistən ərazilerinin Azərbaycan torpağı olduğunu etiraf edirlər. Ermənilərin Azərbaycan ərazilərinə nə vaxt və kimlər tərəfindən gətirildiyi də her kəsə bəlli dir.

Düz iki əsrdir Türk



pağında yaradılmış oyuncak xristian dövlətdir. Son zamanlar bir sıra məhşur tarixçilər sual edirlər ki, Ermənistən dövləti tarixdə olubsa, XIX əsrə qədər olan dünya xəritələrində adı niyə yoxdur? Doğrudur, hazırda dünyada hər şeyi güc həll edir, yəni hansı dövlət güclüdürsə, tarixi reallığı

lər. Ona görə də bu dövlətlər Ermənistəna çox etibar etmirlər, hətta Ermənistəna "qulaqburması" verməyə hazırlaşırlar. Ermənistən ABŞ və Qərb dövlətlərile Rusiya arasında siyasi oyunbaşlıq etdiyini dövlətlərin hər biri yaxşı bilir və Paşinyanın "siyasi rəqs"ının gedişlərinə etibar etmirlər.

Azərbaycana gelincə isə, Avropa ölkələrinin əsəriyyəti və ABŞ ölkəmizlə iqtisadi əməkdaşlığı üstünlük verdiyini tez-tez bəyan edirlər. Xüsusən Azərbaycanın Avropa ölkələri ilə neft-qaz, yaşıl enerji üzrə əməkdaşlıq etməsi, ölkələrlə qarşılıqlı müqavilə bağlanması ölkəmizə müsbət, işgizar münasibət yaradıb. Münasibətilərən sonra nece olacağı bəribaşdan

Düşməndən dostluq gözləmək olmaz

Ermənistənla qonşuluq etmək çətindir

hərbçiləri Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə mühəndis-qazma işləri aparırlar, hərbçilərimiz isə ermənilərə yaxınlaşdırış işi dayandırmaları barədə xəbərdarlıq edirlər. Bu zaman erməni hərbçilər bizim hərbçilərimizi atəşə tuturlar. Bizim hərbçilərimiz cavab atəşini açmağa məcbur olurlar və nəticədə məlum olduğu kimi, hər iki tərəf canlı itki verir.

Bəli, ata-babalarımız zamanında və çox yerində deyiblər: "dişin ağrıyrıq qək qurtar, qonşun pisdir köç qurtar"! Lakin bu deyimi, əslində qorxaq, gücsüz, himayəçilərinin yardımını ilə yaşayan Ermənistən kimi şərəfsiz oyuncak ölkəyə aid etmək düz deyil. Ermənistənə yaraşan o sözdür ki, "qonşun pisdir, qov qurtar"! Əslində, hazırkı Ermənistənən heç bir yerdə torpağı yoxdur. Tarixçilər hazırda hər bir qövmün, toplumun, xalqın, millətin, dövlətin tarixinə çox asanlıqla işləturlər. Tək qeyri xalqların tarixçiləri, filosofları

dünyasının əsas birləşdiricisi olan Azərbaycan dövləti Rusiya başda olmaqla, xristian ölkələrinin düşmənciliyilə üzləşib və türk-islam düşmənciliyi bu gün də davam edir. Avrasiya materikinin cələlədi rolunu ifa edən Rusiya əsrlərdən bəri türk düşmənciliyini davam etdirir. Çünkü Rusyanın işğal edib, ərazisində qatlığı torpaqların çoxu tarixi türk torpaqlarıdır. Tarixçilər yaxşı bilir ki, 1581-ci ilə qədər Ural dağlarından Şərq tərəfdə olan torpaqlara rus ayağı dəyməyib. 1581-ci ildə Ural dağlarından Şərqə, başdan-başa türk xalqlarına məxsus Sibir torpaqlarına ilk gelən tədqiqatçı-səyyah Yermak Timofeyeviç olub. Ural dağlarından Şərqdə yerləşən türk torpaqlarının Rusiya tərəfindən işğal olunması XIX əsrə qədər davam edib.

Taxtdən az-çox bilgisi olan hər kəs bilir ki, Ermənistən Rusyanın himayədarlığı ilə XIX əsrin əvvəlləndən XX əsrin sonuna qədər Azərbaycan tor-

nəzərə almadan siyasetini davam etdirir.

Hazırda ABŞ, Avropa Birliyi, Çin və Rusiya arasında dünyani yenidən bölmək uğrunda gərgin mübarizə gedir. Rusiya - Ukrayna müharibəsi bu mübarizənin bariz nümunəsidir. Əslində, bu müharibənin nəticəsində asılı olaraq dünyanın yenidən şəkillənməsi gözlənilir. Siyasetçilərin Rusiya-Ukrayna müharibəsinin dünyanın baş döyüyü adlandırılmasının təsadüfi deyil. Yəni bu müharibə bitəndə, dünyanın yeni mənzərəsini əks etdirən arxitektura ortaya çıxacaq. Həmin arxitekturada Türkiye-Azərbaycan və Türk Dövlətləri Təşkilatının yeri məhz Rusiya-Ukrayna müharibənin nəticəsində asılı olaraq müəyyən olunacaq.

Ermənistən ABŞ və Avropa Birliyilə hazırlı münasibəti Rusiya-Ukrayna müharibəsinin nəticəsində asılı olaraq dəyişə bilər. ABŞ və Al artıq Ermənistənən verdiyi sözü tutmamasından incikdir.

belli olmasa da, hazırda Azərbaycanla supergüclər arasında durumu müsbət hesab etmək olar.

Ermənistəna gelincə, bu ölkənin oyuncak xarakteri üzündən onun haqqında konkret proqnoz vermək mümkün deyil. Görünən odur ki, sülh sazişi bağlamaq təklif olunsa da, Ermənistən İranın, Rusyanın və Fransanın tapşırığı ilə Azərbaycana qarşı hərbi təxribatları davam etdirir.



Tapdıq ABBAS
Baş redaktör,
"Əməkdar mədəniyyət işçisi",
Pedaqoji felsefə doktoru,
Qarabağ müharibə veterani
t.abbas1952@mail.ru

ÇİN, İRAN, SƏUDİYYƏ ƏRƏBİSTAN YAXINLAŞMASININ SƏBƏBLƏRİ

I YAZI

İranla Səudiyyə Ərəbistanının yaxınlaşması üçün ilk addımlar 2021-ci ildə atıldı, açıq, gizli temaslar davam etdi, 2023-cü ildə nəticə verdi, Çin aracı oldu, ancaq məsələ Çin istədi, bu iki dövlət də bir araya gəldi biçimində deyil, üç dövlətin siyasi, iqtisadi, hərbi maraqları üst-üstə düşdü, onları yaxınlaşmağa məcbur etdi.

Təcrübə göstərir ki, İranla Səudiyyə Ərəbistanının ciddi siyasi, iqtisadi, hərbi, məzhebi fikir ayrılıqları olsa da, aralarındaki bağlar qırılma həddinə çatса da, onlar son mərhələdə məsələlərə gerçəkçi yanaşmayı bacarmış, ziddiyətlər danişqlar yolu ilə həll olunmuşdur. İki örnek verim: 1960-ci ildə Körfezdəki neft yataqlarının kimə mənsubluğu ilə bağlı bölgənin bu iki əsas dövləti arasında dərin böhran ortaya çıxdı, səkkiz il davam etdi, sonda sıxıntılar barış yolu ilə həll olundu. İraq böhranı zamanı da iki dövlətin münasibətləri savaş sınırına çatdı, İranın Prezidenti Əhmədi Nejad Riyada getdi, məsələ tam həll olunmasa da, savaş təhlükəsi ortadan qalxdı...

1. ÇİNİN MƏNAFEYİ

Çinin siyasi marağı var, dünya nizamı dəyişir, bu böyük dəyişim Çin üçün ciddi təhlükələr də, yeni fırsatlar də ortaya çıxarırlar. Çin mövqeyini qorumaq, gücləndirmək, rəqiblərini məğlub etmək üçün tərəfdəşəlarının sayını artırır, totalitar rejimləri birləşdirməyə çalışır. Çin Rusyanın zəifləməsindən yaranaraq ondan boşalan, boşalacaq məkanları tutur, Orta Şərqi yerləşir, siyasi təhlükəsizlik kəməri inşa edir, körfez ölkələrinin ABŞ-la qarşıdurmasından yararlanır. Çinin Orta Şərqdə ayağını qoymuş, dayaq nöqtəsinə, pilot məkana çevirdiyi ölkə İraq olsa da, bölge dövlətləri ilə də ciddi bağları var.

Çin iqtisadi maraqlarını təmin edir, 2013-cü ildən bir yol-bir kəmər layihəsini gerçekləşdirir, ticarətinin həcmi artırır, bu məqsədlə 2015-ci ildən başlayaraq Ərəb dünyası ilə əlaqələrini gücləndirir. Çin iqtisadi güclə irəlilədiyindən ticarət yollarında qarşıqliq olmasına istəmir, o, bir yol-bir kəmər layihəsi nə yeni çalarlar artırır: global inkişaf, təhlükəsizlik, barış olsun, hamı qazansın deyir.

Çinin ən çox neft aldığı ölkə Səudiyyə Ərəbistanıdır, deyir ki, Orta Şərq, o sıradan körfez ölkələri iqtisadi tərəfdəşimdər - körfez dövlətlərinin də Çinin səmayəsinə ehtiyacı var. Təbii ki, iqtisadi birlik siyasi tərəfdaşlığın da yolunu açır, Çin iqtisadi çıxarlarla bölgəni bir-birinə bağlayır ki, savaş ehtimalı ortadan qalxın, ticarət yollarının təhlükəsizliyi təmin olunsun, da-ha çox qazansın, dünyanın əsas iqtisadi gücünə çevrilsin.

Çinin Səudiyyə Ərəbistanı ilə hərbi anlaşması var, iki dövlətin ordusu birgə təlimlərdə iştirak edir.

Səudiyyə Ərəbistanı ABŞ-in ənənəvi müttəfiqidir, Bayden hakimiyəti dövründə münasibətlər pozuldu, Çin bundan istifadə etdi, Səudiyyə Ərəbistanı ilə ciddi əlaqələr qurdu.

Çinin İranla münasibətlərinin əsası bir qədər fərqli biçimdə olsa da, Səudiyyə Ərəbistanı ilə qurduğu əlaqələr kimidir, qarşıqliq siyasi, iqtisadi, hərbi çıxarları var, Rusiya zəiflədikcə İranın Çinə ehtiyacı artır.

Çin beynəlxalq vəziyyəti dəyərləndirdi, Səudiyyə Ərəbistanı ilə İranın Xərici İşlər nazirlərini Pekində görüşdürdü. Üç məsələ ilə bağlı razılıq əldə olundu: Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələr bərpa olunacaq, vizalar leğv ediləcək, təyyarə uçuşları başlayacaq.

Siracəddin Hacı

Ardı var...

"Ermenistanın şərti sər-hədələrimizdə törətdiyi təxribatlar artıq son həddir. Bu, irimiqyaslı, planlaşdırılmış, qəsdən törədilmiş bir terror əməlidir. Təbii ki, sərt şəkil-də qarşısı alındı".

Bu sözələr hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Alp Arslan İmamqulu deyib.

Ekspert bildirib ki, bundan sonra da lazımi addımlar atılacaq: "Bu təxribatların arxa-sında bir səra dövlətlər var ki, həm güneyimizdə, həm quzeyimizdə olan ölkələrin maraqları-

rəm! Azərbaycan dövlətinin və xalqının başı sağ olsun. Bu təxribat gözənlənilən idi. Ermənistan uzun müddətdir ki, pozucu fəaliyyət üçün fırsatı axtarırdı. Məqsəd atəşkəsin sülh müqaviləsinə əvərilməsinin qarşısını almaqdır".

Bu sözələri isə Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefadə olunan general-major Yücel Karauz deyib.

General bildirib ki, Ermənistanın yeni sığınacağı, dəydayı İrandır: "Həm Ermənistana, həm də Azərbaycana qonşu

Bu, onların əlbir olduqlarının sübutudur. Atəşkəs razılaşmasından 30 ay keçməsinə baxmayaraq, Ermənistan verdiyi sözələr əmal etmir, ikili oyun oynayır, sülh müqaviləsi niyəti yoxdur. Ermənistan mövcud durumdan qazanmağa çalışır".

Yücel Karauz qeyd edib ki, şəhidlərimizin qanı yerde qalmayacaq: "Azərbaycan əsgərinin axan 1 damla qanına, Azərbaycan torpağının bir qarışına edilən hücumlara, təxribatlara misli ilə cavab veriləcək. Ermənistan ordusuna birinci səviyyəli həyəcan signallı

"TƏXRİBATLARA MİSLİ İLƏ CAVAB VERİLƏCƏK!"

Generaldan və polkovnikdən açıklamalar

na xitab edir. Rusyanın susqunluğu o demək deyil ki, bu təxribata heç bir şəkildə daxil deyil. Rusiya proksi fəaliyyət olaraq İranın arxasında durub, İran vasitəsilə Ermənistana dəstək verir. Ermənistana diviziylərinin bir çox təchizatı Rusiya tərəfindən təmin olunur. Bu əməliyyatlarda İran tərəfindən istehsal olunan PUA-lardan istifadə olunması bizə qarşı törədilmiş hərbi cinayətdir. Təbii ki, bundan sonra adekvat tədbirlər olaraq bizi yüz mislində cavab verilməlidir ki, növbəti təxribatlar törədilə bilməsin".

"Allahdan şəhidlərimizə rəhmət, qazılərimizə şəfa diləyi-



olan İran bitəraf olmaq əvvəlində strateji prioriteti Ermənistana verib. İran Ermənistana hər cür - siyasi, diplomatik, hərbi dəstək verir. Bugünkü təxribatda da İranın silahlardan istifadə edildiyi göründü. Təxribatın törədildiyi saatdan indiyə qədər Azərbaycan-Ermənistən-İran sərhədində İran PUA-ları kəşfiyyat işlərini davam etdirir.

verilib. Bu, təxribatın planlı şəkildə həyata keçirildiyini göstərir. Çünkü Ermənistən ordusunda bu səviyyədə hazırlıq olmayıb. Erməni mənbələrində mülki şəxslərin belə silahlandırıldığı, səfərbər edildiyi haqqda görüntülər yayılıb. Bu, Azərbaycanın uzatdığı barış əlini geri əvvərən Ermənistənə son xətası olacaq. Əminəm ki, Ermənistən dəmir yumruğu bir daha başında hiss edərək on qısa vaxtda sülh müqaviləsini imzalamaq üçün can atacaq. Hesab edirəm ki, Ermənistən Türkiyənin də proses qatılması üçün planlar qurur. Türkiyə sona qədər CAN Azərbaycanın yanında olacaq".

İran Suriyaya "humanitar yardım" adı altında silah və hərbi texnika daşıyırılmış

İran Suriyada zəlzələdən zərərçəkənlərə "humanitar yardım" adı altında silah və hərbi texnika çatdırmaq üçün yüksək təyyarələrindən istifadə edib.

"Reuters" agentliyi bu məlumatı Suriya, İran, İsrail və Qərb mənbələrinə istinaden yayıb.

Bildirilib ki, 2023-cü il fevralın 6-7-də Türkiyənin cənubunda və Suriyanın şimalında onminnlərle insanın ölümüne səbəb olan güclü zəlzələdən sonra yeddi həftə ərzində İrandan Hələb, Dəməşq və Latakya (Suriya şəhərləridir) hava limanlarına yüzlərlə uçuş həyata keçirilib.

Melumata görə, humanitar yüklərlə yanaşı İran bu uçuşlar vasitəsi ilə Suriyaya rabitə avadanlıqları, radarlar, hava hücumundan müdafiə sistemlərinin hissələrini də daşıyır.

"Reuters" Qərb ölkələrinin keşfiyyat xidmətlərindəki, İran və İsrail rəhbərliyinə yaxın mənbələrə, həmçinin ölkədən qaçan keçmiş suriyalı hərbçiyə və hazırkı suriyalı zabitə istinad edib.

İranın BMT-dəki nümayəndəliyi məlumatın həqiqətə uyğun olmadığını bildirsə də, Suriyadakı rejim şərh verməkdən imtina edib.

Hərbi Kəşfiyyatın Analitik İdaresinin



(AMAN) keçmiş rəhbəri, ehtiyatda olan briqada generalı Yossi Kupervasser bununla bağlı bildirib ki, göstərilən müddət ərzində İrandan Suriyaya hərbi texnikanın tədarükü ilə bağlı keşfiyyat məlumatları o qədər dəqiq olub ki, İsrail hərbçiləri avtomobil karvanındaki məşinlərin yükündə belə xəbərdar olublar.

İsrail Müdafiə Nazirliyinin anonim nümayəndəsinin sözlərinə görə, İrandan Suriyaya "humanitar yardım" adı altında hərbi texnika əsasən hissə-hissə çatdırılıb. Bunun üçün ilk növbədə ölkənin şimalında yerləşən Hələb hava limanından istifadə olunub. İsrail tərəfinin bildiridiyinə görə, çatdırılmalara Həsən Mehduinin komandanlığı altında İran İslam İnciləbi Keşikçiləri Korpusunun Quds strukturuna daxil olan 18 minlik birlik tərəfindən nəzarət edilib. Yerüstü nəqliyyat Behnəm Şaharirinin komandanlığında etdiyi "Quds Gücü 190" tərəfindən təmin edilib.



Ə.Məsimli: "Dövlət zəmanətli kreditlərin xeyli hissəsi bərbad istifadə olunur"

Azərbaycanda dövlət zəmanəti ilə alınan kreditlərin bir hissəsi yaxşı, xeyli hissəsi isə bərbad istifadə olunur.

Bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

"Bir sıra ölkələrdə dövlətin birbaşa borcu az olsa da, dövlət zəmanəti ilə alınan kreditlər birbaşa borcdan 10 dəfələrlə çoxdur, hətta onların valyuta ehtiyatlarını da üstələyir. Bu na görə də, hesab edirəm ki, ən çox diqqət yetirilməli məsələlərdən biri dövlət zəmanəti ilə alınan kreditlərə nəzarət mexanizminin artırılması olmalıdır", - deyə o qeyd edib.



Hesablaşma Palatası hüquq müdafiə orqanlarına müraciət edib

Hesablaşma Palatası ötən il 4 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 2 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.

Bu barədə Palatanın ötenlikli fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu, Gənclər və İdman Nazirliyinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa, Dövlət Gömrük Komitəsinin "Azərterminal-kompleks" Birliyinin, Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət idarəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-ya müraciət olunub.

Artıq ötən ilin ikinci yarısından başlayaraq, MDB və digər ölkələrə ixrac edilən, Rusiya istehsalı olan məhsullar sürətlə ucuzlaşmışdır. Bunun da çox sadə səbəbi var. Birincisi, Qəribin və Amerikanın tətbiq etdiyi silsilə sanksiyalar nəticəsində Rusiya istehsalı olan mal və məhsulların ixracatı əsaslı şəkildə azalıb. Yeni Rusiya dünya bazarında sürətlə müştəri itirir. Ona görə də rus şirkətləri ixracat həcmini kompensasiya etmək üçün hələ itirilməyən bazarlara emtəe ixracatını artırır.

İkinci səbəb isə rus rublunun digər valyutalar qarşısında dəyər itirməsidir. Bir həftə ərzində bir dollar 59 rubldan 81 rubla qədər bahalaşdı. Ekspertlərin fikrincə, Rusiyada bir neçə ay ərzində dollar 150 rubla qədər bahalaşa bilər. Yeni rubl digər valyutalar qarşısında dəyər itirdiyindən bu ölkədən mal ixrac edən sahibkarlar həm də məzənnə fərqindən qazanırlar. Bu da malın maya dəyərini aşağı salır və qiymətlərin ucuzlaşmasına imkan ya-

Buna baxmayaraq Azərbaycanda un və un məhsullarının, əsasən də çörəyin qiyməti bir qəpik də olsun ucuzaşmayıb. Bəs səbəb nədir, hökumət bu məsələyə müdaxilə edə biləmi?

Ümumiyyətlə, Azərbaycan bazarını dünyadan təcrid edən - dünya bazarında gedən bahalaşma dərhal hiss etdirən, ucuzaşma tendensiyasının isə qarşısını

şərait yaratmaq üçün inhisarçılığı aradan qaldırmalı, ya da inhisarçıların qarşısında sual qoymalıdır ki, rus buğdasının tonu dünya bazarında 300 dollar olduğu halda, niyə ölkə alıcısına bu buğdanın tonu 500 dollara başa gəlir? Rus malları regionda ucuzaşlığı halda, niyə həmin mallar Azərbaycanda bahalaşır? İnhisarçılar ya buna ağılabatan cavab verməlidir, ya da şəraitə



Rusiya məhsulları bizdə niyə bahalaşır?

Dünya bazarında 12,5% zülallı rus buğdasının tonu 300 dollara düşüb

radır.

Məsələn, Rusiyadan Qazaxistana ixrac edilən qeyri-neft sektorun məhsullarının həcmi son bir ildə 65%, Özbəkistana 50%, Ermənistana 48%, Gürcüstana isə 29% artıb. Bunun müqabilində isə artan təklif fonunda həmin məhsulların qiyməti 25-60% arası ucuzlaşdırıb.

Bu proses eynilə Azərbaycanla münasibətdə də davam edir, lakin bir qədər fərqli şəkildə... Belə ki, Azərbaycana Rusiyadan mal və məhsul ixracatı son bir ildə 30%-dən çox artıb. Amma bu həcm artımı heç də bazaarda həmin mal və məhsulların qiymətinin ucuzlaşmasına götrib çıxarmır. Rusiyadan ixrac olan taxta və digər bir sira tikinti materiallarının qiymətində 15-25% ucuzlaşma müşahidə edilsə də, bu ölkənin istehsalı olan kənd təsərrüfatı məhsullarının qiymətində son bir il ərzində 25%-ə qədər bahalaşma qeydə alınır. Bununla yanaşı, 12,5% zülala malik, üçüncü sinif rus buğdası (məhz bu növ rus buğdası idxlərimizin 90%-ni təşkil edir) dünya bazarında 150 dollar ucuzlaşaraq, 450 dollar/t-dan 300 dollar/t-ya düşüb. Üstəgəl, Rusiya ixrac edilən hər ton buğdaya görə 90 dollarlıq rüsumu da ləğv edib.

alan yeganə amil inhisarçılıqdır. Belə ki, bazarın əsas hissəsini öz inhisarına alan böyük şirkətlər daxili bazarda müştəriyə qiymət diktə etmək imkanına malikdir. Bazarda tək iştirakçı olan inhisarçı (əsasən oliqarx - məmər biznesinə məxsus) şirkət qiymət diktə etdiyi zaman heç ne itirmir, əksinə qiymət artımdan gəlir götürür. Belə olan halda dünyada nə baş vermesindən asılı olmayıaraq, hansı biznesmen öz zərərinə qiymətləri ucuzlaşdırar?! Əlbəttə, heç kim...

Bu sadə səbəbdən də hazırda Rusiya istehsalı olan məhsulların dünya bazarında əsaslı şəkildə ucuzlaşmasından Azərbaycanın sade vətəndasları - alıcılar bəhrələne bilmir. Bu prosesdən yalnız Azərbaycanın oliqarxiyası bəhrələnir. Hazırda onlar qiymət fərqindən milyonlarla dollar vəsait qazanır.

Bu halda bəs hökumət nə edə bilər?

Söszüz ki, ölkə bazarlarında hökum sürən inhisarçılıq şəraitini hökumətin iqtisadi siyaseti formalasdırıb. Onlar buna son qoymaq fikrində də deyillər. Belə olan halda hökumət qiymətləri özü tənzimləməlidir. Ya azad bazar rəqabətinə

uyğun olaraq qiymətləri aşağı salmalıdır. Hökumət bu gün bu addımların heç birini atmir. Ona görə də ölkə bazarlarında bütün qiymətlər günbəgün bahalaşır. Azərbaycanda qiymətləri bahalaşdırın iki əsas subyekti kateqoriyası var - gömrük və inhisarçı şirkətlər. Deyək ki, hökumət inhisarçıları müstəqil bazar subyekti sayı (hərçənd ki, belə deyil), bəs gömrüyə niyə sahib çıxmır? Bütün bu cavabsız suallar onu göstərir ki, qiymətlərin bahalaşmasını elə hökumət özü istəyir.

P.S. *Yazı çapa gedəndə baxdım ki, 12,5% zülalı olan rus buğdasının tonu dünya bazarında 290 dollara düşüb.*



Akif Nəsirli

Oğrudan oğruya şikayət edə bilmirik...

Ət satılan yerlərdən gözüyümulu keçək?

Qiymətlər artanda sosial narahıqlar olur. Narahıqlar olan kimi hökumət təmsilciliyi deyirlər ki, bu qiymət artımı sosial narahıliga səbəb olmayacaq, çünki dövlət kənd təsərrüfatı və digər xidmət sahələrində çalışan sahibkarlara öz fəaliyyətlərini əngəlsiz davam etdirmək üçün kompensasiya və subsidiyalar verəcək.

Məsələn, dizel yanacağının qiyməti artanda Tarif Şurasından bildirdilər ki, yanacağın qiymətinin artması sebəbindən kənd təsərrüfatına və ictimai nəqliyyatda sərnişindən maya mənfi təsirini aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub. Yəni bu sahədə baş verə biləcek neqativ təsirləri neytrallaşdırmaq üçün kənd təsərrüfatında çalışan fermerlərə subsidiyalar, ictimai nəqliyyat sektorunda çalışan sahibkarlara isə kompensasiya veriləcək. Həmçinin, qeyd edildi ki, sahibkarlıq subyektlərinə kompensasiyaların verilməsi, sosial həssas qrupların mənafeyinə xidmet edir. Yəni ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq.

Lakin deyilən kimi olmadı, qiymət artdı, gedişhaqqı oldu 0.40 qəpik. Yəni qərarlar gözəl səslənə də nəticəsi deyilən kimi olmur, sözlərlə əməlləri üst-üstə düşmür.

Əlinin papağını Vəlinin, Vəlininkini də Əlinin başına qoyanda nə olur görəsən... Burda dövlətin marağı nədir ki, yanacağın qiymətini artırmaqla hər şeyin nizamını pozur? Bu qiymət artımı ilə büdcəyə əlavə vesait gələcəksə və bu vesiti yenidən kompensasiya və subsidiya adı ilə sahibkarlara veriləcəksə burda əlavə maraq nədən ibarətdi?

Məsələn, mənim anladığım budur ki, Tarif Şurası məmurların təklifilə hər şeyin qiymətini qaldırmaqla xalqın "cibinə girir", oradan çıxardığı pulların bir hissəsini kompensasiya və subsidiya şəklində sahibkarlara qaytarmaq adı ilə korrupsiyanın yeminə çevirir. Vəssalam. Sahibkar da müflis olmamaq üçün məcburdu ki, istehsal etdiyi məhsulun qiymətini qaldırınsın. Yəni sahibkar qınamaq olmur belə məqamda. Bəzi dövlət məmurları və deputatlar isə bunu sünü qiymət artımı adlandıırlar. Əslində isə sünü qiymət artımı insanların gözündən pərdə asmaq üçün işlədilən bir ifadədir.

Qiymət artımını təklif edən, sonradan onu kompensasiya və subsidiya adı ilə mənimseyən məmurlar çox gözel bilirlər ki, sünü qiymət artımı sade insanları məhv etmək deməkdir.

Həm də bu işdə onlarla əlbir olan işbazlarının milyonlarla dövlət vesaitini talamaq imkanı qazanmalarına xidmət edən böyük bir oyundur. Ki, bunun da qarşısının alınmasının tek yolu həmin sahələri ciddi ictimai nəzarətə götürməkdən keçir. Ele dövlət tərəfindən tənzimlənən qiymətlər də, ictimai təşkilatlar və qruplar nəzarət etsələr yaxşı olar. Nədən ki, dövlət tərəfindən yaradılan Tarif Şurası kimi qrumlara ictimai nəzarət deyil, mehz özlərindən olanların cəlb olunmasına məqsəd, burda baş verən oğurluqları xalqdan, ictimaiyyətdən gizlətməkdir...

Açıq olmasa da, dolayısı ile bildirilər ki, oğrudan oğruya şikayet edə bilməzsiniz... Bəlkə də sərt səslənir, lakin ayrı ad tapa bilmirəm. Niyə? Çünkü görünən odur ki, məmur diktaturasının hökm sürdüyü məmlekətində sade insanların hüququnu heç kim müdafiə etmir. Bu qədər!

Az qalmışdı yadınnan çıxın, gözünüz aydın, quzu ətinin (1 kq.) qiyməti 20 manat olub, dünən şahidi oldum. Deyirəm bəlkə çörək götürək gedək qəsabxanaların qarşısına etə baxaq, çörəkdən dişləyək, nə deyirsiz?



Sahnaz Salehgizi

"Rəsmi İrəvan Tehranla türkən qazının swap şərtlərlə Ermənistana nəqli ilə bağlı danışıqlar aparıb. Bu məqsədlə İran-Ermənistən qaz kəmərinin buraxılıq gücünün artırılması da müzakirə edilib".

Bu barədə neft-qaz sektoru

trik enerjisi istehsal edir və onun 3 kVt/saatını İrəvan qaytarır, yer-də qalanını özünü ehtiyaclarına yönəldir. Beləliklə, bir növ daxili istehlakda müəyyən həcmədə "pulsuz işıq" yaratmaq imkanı qazanır. İran qazı Rusiya mavi yanacağından bahalı ol-

gistral qaz kəmərləri "Gazprom Armenia" şirkətinin mülkiyyətindədir. Onun sözlərinə görə, Rusiya tərəfi ilə razılışdından qazın kommerciya idxlərin şaxələndirilməsi rəsmi İrəvan üçün daxili bazarla istehlak qiymətlərinin

Türkmenistan Ermənistana qaz verəcəkmi?

"İrəvan Azərbaycanı qıcıqlandırmaq niyyəti güdür"

üzrə ekspert İlham Şaban bildirib.

**Nədən Ermənistən
birbaşa İrəandan qaz
almaq istəmir?**

Təhlilçi bu suala cavabında bildirib ki, bunun başlıca səbəbi Ermənistənin sanksiya altında olan ölkə ilə münasi-bətlərinin yüksələsini nəzərlərden yayındırmağa çalışmasıdır: "İkinci, indiyə qədər İrəvan dan aldığı qaz kommersiya idxlə hesab edilmir. Ermənistən İrəandan aldığı hər kubmetr qazdan təqribən 4,5 kVt/saat elek-



duğundan Ermənistən tərəfi cə-nub qonşusunun mütləkü tək-liflərindən yayılır. İrəvan bir neçə ildir sərhəddə qazın hər 1000 kubmetrini 165 dollardan alır".

İ.Şaban xatırladır ki, Ermənistən ərazisindəki bütün ma-

bahalaşması problemini gətirib çıxara bilər.

Bəs Türkmenistan Ermənistəna swap şərtlərlə İran üzərindən qaz sata biləmi?

Ekspert qeyd edir ki, rəsmi İrəvan Aşqabada müraciət edib, Azərbaycana satılan şərtlərlə qaz idxlə etməyi təklif edə bilər: "Təbii ki, hər şey Berdimuhamedovların cavabından asılı olacaq. Aydın olmayan odur ki, Xəzərin o təyindəki Oğuz türkləri bu təklif ol-duğu təqdirdə onu necə cavablaşdıracaqlar".

Hesablama Palatası 10 milyon manata yaxın əsassız ödəmə aşkarlayıb



**Hesablama Palatasının
keçən il apardığı uyğunluq
auditlərindən 14-də əməyin
ödənişi sahəsində nöqsan-
lara rast gəlinib.**

Bu, Hesablama Palatasının

2022-ci il üzrə fə-
liyyət hesabatında
yer alıb.

Başqa sözlə, artıq ştatların saxlanılma-sına 2,1 milyon manat, davamıyyəti olmayanlara 4,2 milyon manat, vəzifəyə təyin edilən ali təhsili və ya müvafiq ixtisası olmayanlara eməkhaqqı qismində 0,5 milyon manat, nəzərdə tutulmadığı halda 0,5 milyon manat mükafat və maddi yardım,

dövlət qulluqusu olmayanlara 0,3 milyon manat əsassız ödəniş, məzuniyyət haqları və kompensasiyanın düzgün hesablanması nəticəsində 0,5 milyon manat, hesablanmış məbləğlərin şüşərdilməsi və hesablanmış məbləğdən daha çox vəsaitin köçürülməsi nəticəsində 1,5 milyon manat, əməyin ödənişi ilə bağlı digər maliyyə pozuntuları nəticəsində 0,1 milyon manat, ümumi-likdə 9,7 milyon manat əsasız vəsait ödənilib.

Dövlət qulluğuna qəbulda partizanlıq

Türkiyədə seçim kampaniyasında ak-tiv müzakirə olunan mövzuların biri bi-zim üçün də aktualdır.

Söhbət dövlət qulluğuna qəbulda gənclər arasında ayrı-sekiliyyə, partizanlığa, nepotizmə imkan yaranan müsahibə üsulunun tətbiqidir.

Türkiyə müxalifəti özünün hazırladığı ortaq razılışdırma sənədində belə bir bənd sahibi ki, işə qəbul üçün test imtahanları kifayətdir. İmtahanda toplanan ballara uyğun olaraq iddiaçılar sıra ilə iddia etdikləri qurumlara yerləşdirilməlidirlər.

Dünən öz seçki vədlərini açıqlayan hazırlı prezident də bu addımı atacaqlarını gəncləre söz verib.

Azərbaycanda da oxşar sistem var: "Dövlət qulluğu haqqında" Qanunun 28-ci maddəsinə görə, dövlət qulluğuna qəbul test imtahanından



ve müsahibədən ibarət olan ikiməhələli müsa-biqə əsasında aparılır.

Seçki rəqabeti Türkiyədə bu şəffaf olmayan mexanizmi tarixə qovuşduracaq.

Bizim gənclərdə hemin siyasi rəqabetin yaranacağı günü gözləməli olacaqlar - əger bu ədalətsizlikdən, qeyri-bərabər inkişaf mühitindən xaricə köç edib qurtarmasalar

Rövşən Ağayev

"Azərbaycan və Ermənistan arasında uzun müddətdir ki, davam edən Qarabağ münaqişəsi Cənubi Qafqaz boyunca heyrətəmiz dini, etnik və geosiyasi partnöyrləqlər yaradıb. Şəhərin rəhbərlik etdiyi İran xristian Ermənistənə həyatı iqtisadi dəstək verib, Türkiyə isə Azərbaycanı dəstəkləyib".

"Azadlıq" radiosu xəber verir ki, bu fikirləri ABŞ-da "Texas A&M" Universiteti Buş Hökumət və İctimai Xidmət məktəbinin dosenti, "Dini Dövlətçilik: İranda İslam siyaseti" kitabının müəllifi Məhəmməd Ayətullahi Təbəər "Foreign Affairs" məcmüsündə yazıb.

Müəllif bildirir ki, üç onillik ərzində maraqlı görünse də ümumən təhlükəsiz olan bu konfiqurasiyanı Azərbaycanın 44 günlük müharibədə Ermənistən üzərində qələbə qazanması deyib. Onun fikrincə bu qələbə region oyunçuları arasında çoxdan gizli qalan gərginlikləri üzə çıxarıb. Təbəər qeyd edir ki, bütün bunlar Ermənistənən əsas dəstəkçisi olan Rusyanın başının Ukrayna müharibəsinə qarşılığı bir vaxtda baş verir.

Məqalədə deyilir ki, İran 44 günlük müharibədən qalib çıxan Azərbaycanın İsrailə münasibətlərinin dərinləşməsi İran rejimini narahat edir. Tehran İsrailin Azərbaycan ərazi-lərindən də onun üzərinə hücum edə biləcəyindən narahatdır. Üstəlik də bu arada Türkiyənin İsrailə münasibətlərinin istiləşməsi Tehranı narahat edir.

Məqalədə deyilir ki, Azə-

"Cənubi Qafqazda böyük müharibə alovlanı bilər"

Qərb mediası İran-Azərbaycan qarşıdurmasından yazıçı



baycanın Ermənistənla müharibədəki qələbəsində İsraildən aldığı silahların da rolü olub. 2016-cı ildən bəri Azərbaycan silahlarının 70 faizini İsraildən alıb. İsrail isə neftə tələbatının 40 faizini Azərbaycandan alır.

Müəllif yazıçı ki, İranı narahat edən digər bir məsələ Azərbaycan və Naxçıvan arasında dəhlizin açılması perspektividir. Bakı belə bir dəhlizi İrəvanın istəyindən asılı olmayaraq açacağını bəyan edib.

Tehranın qənaətinə görə belə bir dəhliz İran və Ermənistən arasında sərhədi ləğv edə bilər. Buna görə də, belə bir dəyişiklik cəhdinə qüarşı müqavimət göstərirler.

Təbəər xatırladır ki, ötən iyulda İranın ali rəhbəri ayetullah Əli Xameneyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla

görüşündə bu barədə danışaraq, İranla Ermənistən arasındakı kommunikasiya marşrutunun guya, "minillərlə tarixi" olduğunu iddia edib.

Məqalədə deyilir ki, son iki ildə İranın nizami ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Azərbaycanla sərhəddə genişməqyaslı hərbi manevrlər keçirib. Buna cavab olaraq Azərbaycan və Türkiyə də birgə hərbi təlimlər keçiriblər.

Təbəərin İranda Azərbaycanda olduğundan daha çox Azərbaycan türkünün yaşadığını da qeyd edir. Azərbaycan türklərinin İranın tarix və iqtisadiyyatında, 1905 və 1979-cu il inqilablarda daxil mərkəzi rol oynadığını vurğulayıb.

Məqalədə deyilir ki, bir çox azərbaycanlılar "Böyük Azərbaycan" dedikdə Arazın hər iki tayını nəzərdə tuturlar və bu

ərazinin vaxtılı Rəsədy və İran arasında ədalətsiz bölüşdürüldüğünü bildirirler.

Müəllifin firkəncə Baki İrana bağlı təxribatçıları həbs edir və Tehrani Azərbaycanı "livanlaşdırmaq" cəhdində günahlandırır. Tehran buna cavab olaraq Azərbaycanı İranı "balkanlaşdırmaq" cəhdindən ittihəm edir.

Müəllif daha sonra son zamanlar iki ölkə arasında gərginliyi artırılmış məsələləri – Bakinin iddiasına görə İİKK tərəfindən İran və Suriyada təlim keçmiş silahlı qrup üzvlərinin həbslərini, Azərbaycanın Tehrandakı səfirliliyinə hücumu, martın 28-də Azərbaycanda "anti-İran" mövqeyi ilə tanınan millət vəkilinə sui-qəsdi və Azərbaycanın Tel - Əvvivdə səfirlilik aqamasını yada salır.

Təbəər bunu da yada salır ki, Prezident İlham Əliyev ötən payızda etdiyi bir çıxışda İrandakı Azərbaycan türklərinin hüquqlarından danışmışdı. Ötən noyabrda Azərbaycan televiziyasının verdiyi bir xəbərdə deyildirdi ki, sürgündə olan Güney Azərbaycan türkləri Azərbaycan Milli Məclisinin üzvləri ilə görüşərək Güney Azərbaycanın keçid parlamentinin təşkilini müzakirə ediblər.

Öz növbəsində İran media-

si və şərhçiləri "İran Naxçıvan Xalq Hərəkatı" adlı qrupdan söz salmış və iddia ediblər ki, bu qrup Cənubi Qafqazda NATO və Türkiyənin artan təsirində narahatdır.

Müəllif düşünür ki, Azərbaycan və Ermənistən arasında gərginlik artır və yeni müharibə təqdirdində İran Ermənistənən daha güclü dəstək verə bilər.

Məhəmməd Təbəərin firkəncə, mümkün ssenarilərdən biri də İranın Azərbaycan ərazisində İsrailə aid obyektlərin olduğunu iddia edərək, onlara raket və dron zərbələri endirməsi ola bilər. Tehran bundan əvvəl İsrailin İraqın kurdər yaşayış rayonlarındakı "strateji mərkəzlərinə" belə zərbələri endirib. Ancaq belə mərkəzlərin olması qeyyiyətə təkzib edilib.

Məqalədə deyilir ki, İranın hər hansı təxribatına cavab olaraq Azərbaycan, İsrail və Türkiyə Güney Azərbaycanda türklərin üşyanını alovlanıla bilərlər. Bu isə öz növbəsində İranla Azərbaycana arasında birbaşa hərbi toqquşmalara yol aça bilər.

Müəllif yazıçı ki, indilik bu ssenari sırf hipotetik görünür. Bununla belə onun firkəncə, Cəbuni Qafqazda münaqişə təhlükəsi qalır və onun böhrana çevriləcəyi təqdirdə Birləşmiş Ştatlar və NATO Azərbaycan, İsrail və Türkiyənin tərəfində bu münaqişəyə sürüklenə, Moskva isə Tehranla daha sıx hərbi partnöyrləğə can ata, nəticədə Qərbələ Rusiya arasında Cənubi Qafqazdan keçən yeni çat xətti yaranı bilər.

Pentaqondan doğrudanmı Ukrayna ilə bağlı sənəd sizması baş verib?..



hazırda Ukraynada faktiki Rusiya-NATO qarşıdurması baş verir. Biliyik ki, belə qarşıdurmanın, özü də hərbi qarşıdurmanın hər zaman bir informasiya müharibəsi komponenti də olur. İstisna deyil ki, bu "sizmalar" məhz həmin informasiya mühəribəsinin elementləridir və hansısa böyük bir əməliyyatın tərkib hissəsidir, onun barəsində sizdirilmiş dezinformasiyadır. Amma eyni zamanda və eyni dərəcədə o da istisna deyil ki, həqiqətən Pentaqondan məxfi sənədlər sizibdir. Yəni belə şeylər də olur. Xüsusilə də indiki kiber-ca-

susluq, elektron vasitələrdən geniş istifadə şəraitində bu cür halların olması heç də gözlənilməz deyil. Biliyiz ki, bu günlərdə Pentaqon özü də açıqlama verərək bildirdi ki, belə sənədlərin yayılması ABŞ-in milli təhlükəsizliyinə təhdiddir. Amma yənə deyirəm, baş açmaq çətindir ki, bu, doğrudanlı, çox yüksək səviyyədə hazırlanmış dezinformasiyadır və bunun arxasında hansısa ciddi əməliyyatların gizlədilməsi və yaxud onların tamamlanması planı durur, yoxsa bu, gerçəkdən real sizmadır. Açığını deyim, şəxsən mən günlərdir bu

barədə fikir və rəyləri oxuyaraq, dinləyərək bir yekun qənətə gələ bilmirəm. Lakin nəzərə alaq ki, burada elektronika ilə yanaş, elektron köşfiyyat, kibər-köşfiyyat, kibər-casusluqla yanaş, bir insan faktoru da var. Bəzən hansısa əməkdaş öz işində elementar səhələkarlığa yol verir və yaxud nəyəsə az diqqət göstərir və son nəticədə belə sizmalar olur. Hər halda mən daha çox ikinci versiyaya meyllənirəm ki, bu, real olaraq sizmadır. Həm də ona görə ki, bu haqda rəy bildirən, həmin sənədlərin gerçək olduğu və real sizmanın baş verdiyini söyləyən şəxslərin kimliyinə diqqət etdikdə doğrudan da Pentaqondan sizma baş verməsinə inanmamı olursan. Çünkü o çəkidi, o nüfuzdakı insanlar adətən belə dezinformasiya siyasetində iştirak etmirlər. Ona görə ki, bu, onların nüfuzuna xələl gətirir və gələcəkdə onların verəcəyi açıqlamaları, rəylərə diqqəti azaldır, onların ciddiliyinə şübhə yaradır. Bax, bu mənada bütün bu sadaladıqlarına istinad edərək mən da haç ona meyllənirəm ki, doğrudan da ABŞ Müdafiə Nazirliyindən məxfi sənədlərin sizması baş verib".

Sultan Laçın

BMT yaşayış səviyyəsinə görə, dünya ölkələrini 3 qrupa böllür: xoşbəxt, inkişaf etməkdə olan və inkişafı zəif olan. BMT-nin son açıqlamasına görə, dünyada xoşbəxt ölkələrin sayı 20-dir. Bu ölkələrdə yaşayan insanların həyat səviyyəsi çox yüksəkdir.

Dünyanın ikinci və üçüncü qrup ölkələrinin sayı barədə heç bir yerdə açıqlama verilməsə də, ikinci qrupa daxil olan ölkələrin sayı çoxdur. Adətən bu ölkələrdə yaşayan insanlar xoşbəxt yaşamasalar da, xoşbəxt yaşamamaq arzusundadırlar. Azərbaycan ikinci qrup ölkələr sırasına daxildir. Azərbaycan inkişaf strategiyasına görə, demokratik inkişaf yolu seçib, Qərbə integrasiya kursu götürüb.

Ölkə Konstitusiyası və bütün qanunlar Qərbin demokratik dəyər və prinsipləri əsasında tərtib olunub. Lakin demokratik dəyərlər əsasında tərtib olunmasına baxmayaq, Azərbaycanda Konstitusiya və qanunların eksər müddeələri, demək olar, işləmir. Məsələn, "hər kəsin başqaları ilə birləşib aksiya keçirmək hüquq" Konstitusiyada təsbit olunsa da, hazırda bu qanun işləmir, 3-5 adam toplasılıb, hər hansı narazılıqla bağlı etiraz aksiyası keçirmək barədə icra hakimiyyətinə müraciət edəndə, icra hakimiyyəti həm aksiyanın keçirilməsinə icazə vermir, həm də aksiya keçirmək üçün müraciət edən insanlar polis tərəfindən təqibi olunur.

Məlum olduğu kimi, 2020-ci ildə kasib balalarından ibarət olan mühərbi cəbhəsindəki qəhrəman Azərbaycan ordu hissələri işgalçı Ermənistən ordusunu darmadağın etdi, amma... Əgər Rusiya rəhbərliyi kobud formada mühərbiyətə müdaxilə etməsəydi, qəhrəman ordumuz hazırda rus-erməni işğalı altında olan torpaqlarımızı tam azad edəcəkdi. Lakin özünü regionun mütləq hakimi sayan Rusiya ordumuzun başladığı "diğatəmizləmə" əməliyyatını sona çatdırmağa qoymadı.

Bəli, sadə insanların övladlarından ibarət olan şanlı ordumuz 44 günlük vətən mühərbiyətində işğal altında olan torpaqlarımızın 75 faizini azad etdiyindən sonra, hər kəs düşündü ki, qalib ölkənin vətəndaşları kimi, sadə insanların həyat tərzində xeyli müsbət dəyişikliklər olacaq, qalib xalqın firavan həyat yaşaması üçün geniş imkanlar açılacaq. Lakin vətən mühərbiyətinin bitməsindən 2,5 il keçməsinə rəğmən, xalqın haqq etdiyi və gözlədiyi firavanlıqdan işartə belə yoxdur. Əksinə, mühərbiyədə qələbə çalınmasına baxmayaraq, xalqın həyat tərzində problemlər çoxalıb, rüşvət və korruziya, məmurlar özbaşınlığı həddini aşib, məmurların həyasızlığı xeyli şiddətlənib. Heç bir dövlət orqanında xalqın tələb və

yüksək həddə çatıb, azad iqtisadiyyatdan söhbət gedə bil-məz, məsul vəzife kursularına irəli çəkilən gənc kadrlar isə, yeni çağrıslara cavab vermir, ölkənin idarəciliyi yenə də "köhnə hamam, köhnə tas" prinsipi ilə idarə olunur.

Dövlətin iqtisadi inkişafının insanların firavan həyatının təminatçı olduğunu hər bir məmur bildiyi halda, heç kim dövlətin iqtisadi gücünün, qüdrəti-

tin iqtisadi qüdrətini artırın və xalqın firavanlığını təmin etməyə nail olan dövlətlərin təcrübəsini Azərbaycanda tətbiq etmek, başa düşmürəm, anlamırıam ki, niyə bu qədər çətindir axı?

Cünki kənd tərrüfatının inkişafı üçün hər il dövlətin büdcədən ayırdığı milyonlarla pul təyinatı üzrə xərclənmir, həmin pul Kənd Təsərrüfat Nazirliyində nazirdən tutmuş üzü

an İnam Kərimovun bir neçə il Kənd Təsərrüfatı naziri vəzifəsini tutması Azərbaycanın kənd təsərrüfatının tənzəzzülü ilə nəticələndi.

Kənd Təsərrüfatı nazirliyi sistemində edilən son təyinatlar da göstərir ki, hakimiyət hələ də, həyata keçirdiyi kadr siyaseti eksperimentinin acı sonluğunundan normal nəticə çıxarmayıb. İnam Kərimovun Kənd Təsərrüfatı naziri vəzifəsindən Ali Məhkəmənin sədri vəzifəsinə deyişilməsi və Kənd Təsərrüfatı naziri vəzifəsinin psixoloq ixtisasına malik şəxsə tapşırılması ölkədə yanlış kadr siyasetinin hələ də davam etməsindən xəbər verir.

İnsanların firavan yaşamamaq haqqını təmin etməyi üzərinə götürmüştər hakimiyət öz borcunu yerinə yetirməlidir. Bu borcu yerinə yetirməyən hakimiyət xalqdan nəsə umma-malıdır. Hazırda insanlar hakimiyətin normal yaşamamaq haqqından məhrum edilməsinə ona görə dözür ki, Azərbaycan



Vətəndaşların yaşamaq haqqı təmin olunmalıdır

Veteranların, qazılərin və şəhid ailələrinin səsi eşidilmir

ri, icra başçıları, onların yerli nümayəndələri xalqa qarşı əvvəlki rüşvətxor komandanadan heç nə ilə fərqlənmirlər, bəzi hallarda onlar xalqa qarşı daha sərt və daha amansız davranırlar. Yuxarıdan aşağı vəzifədə əyələşmiş məmurlar arasında normal birini nümunə göstərmək mümkün deyil ki, anlaşıñ ki, xalq dövlət üçün yox, dövlət xalq üçündür və bu xalqın haqqını ayaq altına atmasın. Hara baxırsan Kərbəla müsibəti görürsən, kimə diqqət yetirirsən xalqa Yezidlik edir, incidir, soyur, anasını ağlar qoyur. Sanki məmurlar bu xalqdan deyillər və düşmən kimi hərəkət edirlər.

Məlumdur ki, ölkə prezidentinin həyata keçirdiyi struktur və kadr islahatları dövlətin güclü, xalqın firavan yaşaması məqsədi gəldür. Lakin kürsülərə gətirilən gənc kadrların fealiyyəti göstərir ki, onlara bəslənən ümidi doqrulmurlar, xalqın rifahının yaxşılaşdırılması istiqamətində heç bir müsbət dəyişiklik etməyə qadir deyilər. Ölkəni təpədən dırnağa kimi bürüyən rüşvət və korruziyanın qarşısını ala bilmirlər, əksinə, bu çirkin bəlanın ölkədə genişlənməsinə rəvac verirlər. Məmurların günahı üzündən gündəlik tələbat və ərzaq məhsullarının qiyməti hər gün artır. İnhisarlılıq ən yüksək həddə çatıb, azad iqtisadiyyatdan söhbət gedə bil-məz, məsul vəzife kursularına irəli çəkilən gənc kadrlar isə, yeni çağrıslara cavab vermir, ölkənin idarəciliyi yenə də "köhnə hamam, köhnə tas" prinsipi ilə idarə olunur.

Lakin ölkənin sərvətlərini və xalqı talaşaqla məşğul olan rüşvətxor və korruziyon məmurlar çirkin əməllerindən el çəkmir. Kanada, Hallandiya, İsrail və dünyadan digər kənd təsərrüfatını yüksək səviyyədə inkişaf etdirən, bununla dövlətin iqtisadi qüdrətini artırın və xalqın firavanlığını təmin etməyə nail olan dövlətlərin təcrübəsini Azərbaycanda tətbiq etmek, başa düşmürəm, anlamırıam ki, niyə bu qədər çətindir axı?

Azərbaycanda insanların firavan yaşaması üçün çox yüksək imkan var. Cünki ölkəmiz kənd təsərrüfatı ölkəsidir. Hazırda dünyada kənd təsərrüfatının inkişaf etdirməklə əhalisinin yüksək səviyyədə yaşamaq hüququnu təmin etmək mümkündür. Unikal kənd təsərrüfatı imkanlarına malik olan Azərbaycanda dövlətin qabaqcıl ölkələrinin tətbiq etdiyi texnologiya təcrübəsini istifadə etməklə, ölkəmizin güclənməsi və əhalimizin firavan yaşaması sahəsində çox yüksək nəticələr əldə edə bilərik.

Lakin ölkənin sərvətlərini və xalqı talaşaqla məşğul olan rüşvətxor və korruziyon məmurlar çirkin əməllerindən el çəkmir. Kanada, Hallandiya, İsrail və dünyadan digər kənd təsərrüfatını yüksək səviyyədə inkişaf etdirən, bununla dövlətin iqtisadi qüdrətini artırın və xalqın firavanlığını təmin etməyə nail olan dövlətlərin təcrübəsini Azərbaycanda tətbiq etmek, başa düşmürəm, anlamırıam ki, niyə bu qədər çətindir axı?

33 ildir Rusiya və İranın himayə etdiyi Ermənistan vəsitsilə hərbi münaqişəyə cəlb olunub. Münaqişə hələ bitməyib. Ermənistanın himayəçiləri Rusiya və İran davranışlarından hiss olunur ki, Azərbaycana qarşı mühərbiyi alovlanırmış üçün məqam axtarırlar. Amma hakimiyət nümayəndələrinin, məmurların mühərbiyi bəhanə edib, insanların normal yaşamamaq haqqını pozması, rüşvət və korruziyanı gücləndirməklə, onların haqlı tələbinə əməl etmələri yaxşı perspektiv və etmir. İnsanlar yaxşı anlayır ki, mühərbi ölkə iqtisadiyyatını zəif salır. Lakin mühərbi nəticəsində ölkəyə dəyən iqtisadi zərərin mühərbiyin ağırlığını üzərinə götürən, övladlarını vətən uğrunda qurban verən fədakar vətəndaşların ehtiyac içinde yaşamalarına səbəb ola bilər.

Təessüf ki, hətta ölkə prezidenti bütün məmurlardan vətəndaşların, qazılərin və şəhid ailələrinin yaşayış, müalicə və digər çətinliklərlə bağlı müraciətlərinə xüsusi diqqət göstərməyi tələb etsə də, prezidentin tələbi yerinə yetirilmir, tapşırığı yerinə yetirməyən məmurlar barədə isə heç bir tədbir görülmür.

Abbas

"Tərtər işi" ilə bağlı həbs edilən Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində baş tutan iclasda işgəncə görmüş zərərçəkmiş Nicat Abbasov ifadə verib.

O bildirib ki, mərhum polkovnik Saleh Qafarov onun yanında işgəncəyə məruz qalıb və həyatını itirib. Özü isə 1 ay 17 gün işgəncəyle üzləşib: "Bütün bədənim yanmış, tok yeridir. Başına gələnlərdən başım pozulub. Gözlərimizi, əllərimizi bağlamışdır. Təbor komandırımız Saleh Qafarov idi. Onu bizim yanımızda döyüb öldürdülər. Mənim başma gələnlərdən sonra yenə qardaşım 2020-ci ildə Vətən müharibəsində gedib şəhid oldu. Bizə zəlm elədilər. Kişi kişiya qarşı elə hərəkət eləməzdi".

Diger zərərçəkmiş Etibar Əhmədov bildirib ki, özü işgəncəyə məruz qalmaqla yanışı, bibisi oğlu Elçin Quliyev həmin hadisələr zamanı işgəncə nəticəsində dünyasını dəyişib.

Etibar Əhmədov taborda sürücü işlədiyini deyib: "Çimək üçün icazə istədim. İki saat gözləndən sonra çağırıldılar, qəfildən vurub yıldılar. Döyməyə başladılar. Məni bibim oğlu ilə birləşib, erməniyə işləməkdə ittihad edirdilər. Bibim oğlunu döyə-döyə, işgəncə altında öldürdürlər, məşinə mindirəndə boynunu sindirdilər. Məni dəfələrlə toka vəriblər, döyüblər. Onlara izah eləməyə çalışırdım ki, məni Xocalıdanam, məndən erməniyə işləyən, xain olmaz".

Etibar Əhmədovun sözlərinə görə, uzun müddət davam edən işgəncələrdən sonra onu xidmətə yararsız adıyla ordudan tərxis ediblər.

Zərərçəkmiş İsrafil Əlekberzadə isə başına gələnləri belə danışır: "Bizə deyirdilər ki, komandırınız siz düşmən tərəfə aparıb. Halbuki belə şey olmamışdı. Ona görə ifadələr üst-üstə düşmürdü. Sonra hərbi hissə komandırı Vüsal Ələsgərovun yanına gəldim. Ona dedim ki, axı olmayan bir şəylə adamları şorləmək doğru deyil. Onun "Makarov" silahı var, məni otağında onunla hədələdi. Ardınca neçə dəfə Hərbi Prokurorluğa müraciət eddim. Onlar məni ailəmlə hədələdilər. Orada müstəntiq mənə dedi ki, qardaşın universitetdə oxuyur, atamla hədələdi. Üzləşdirmə videosu çəkiləndə ağla-

Zərərçəkmişin sözlərinə görə, məruz qaldığı işgəncələri, bu ifadənin yalan olduğunu Hərbi Prokurorluğun müstəntiqinin nəzerinə çatdıranda onun hədələrile üzləşib: "Dedi ki, zəng eləyi valideynlərinə deyərəm, oğlun ermənilərlə əlaqədə olub".

Daha bir zərərçəkmiş Zeynalabdin Hacıyev işgəncə faktlarından danışır: "Bizi diz çökdürdürlər. Hədələdilər ki, əks halda, silahdan istifadə olunacaq. İşgəncələr onların tələb etdiyi ifadələri verməyə razılaşana qədər davam elədi. Mən döyünlərin üstündə korpus komandiri Hikmət Həsənovu görmüşəm. Ona dedim ki, cənab general, bu nədi başımıza gətirirlər? Göstəriş

dəm. Dedin ki, mən bu yalanı necə danışım? Yenə necə ifadə verim? Orada da ailəmlə hədələdilər".

Təqsirləndirilən polkovnik Vüsal Ələsgərov məhkəmədə ifadə verməkdən, eləcə də indiyədək zərərçəkmişlərin onun ünvanına səsləndirdiyi ittihamları cavablandırıb, məqdan imtina etsə də, bu dəfə zərərçəkmişin ifadəsinə reaksiya verib.

Vüsal Ələsgərov deyilənlərin həqiqətə uyğun olmadığını deyib. Qeyd edib ki, ortada ifadə verənin özünün etirafı və ekspertiza rəyi var.

Zeynalabdin Hacıyev həmin etiraf ifadəsinin işgəncə altında alındığını, ekspertiza rəyinin isə saxta olduğunu və

Hərbi Prokurorluğun müstəntiqləri biz ifadələrə imza atdırıblar".

Zərərçəkmiş Fərzeli Cahangirov deyib ki, işgəncələr zamanı bir neçə dəfə bədənində elektrik cərəyanı qoşulub, nəticədə huşunu itirib. Qeyd edib ki, general Hikmət Həsənovu görüb və bu işin düzgün araşdırılmasını istəyib: "Mənə dedilər ki, general çağırır. Onun yanına apardılar. Mənə dedi ki, videomateriallar var, etiraf elə. Dedin ki, olmayan şeyi necə etiraf edim? Sizdən xahişim budur ki, bu iş düzgün araşdırılsın. Qayıtdı ki, aparın, bunun ağılı başına gəlin. Elə vəziyyətdə idim ki, məni əvvəl Sarıcalı hospitalına apardılar, sonra Bakıya - Bi-

sözlərinə görə, işgəncə nəticəsində qabırğası sıñib: "Bizi soğan kisəsi kimi ora-bura atırlılar. Məni döyənlər arasında mülki polis də vardi. Danışığından bildim. Həmin mülki polis dənə şikayətçiyəm. O kimdir ki, gəlib hərbida məni döysün, qabırğamı sindürsin?"

"Tərtər işgəncələri" ictimaişəndən sonra general Hikmət Həsənovun ona razılışma təklif etdiyini deyən zərərçəkmişin sözlərinə görə, razılışma baş tutmayıb: "Mənə dedi ki, ürəyin nə istəyir, eləyim sənin üçün, amma sən də çəkiliş elə, de ki, döyülməməşəm, işgəncə olmayıb".

Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm

"General dedi, ürəyin nə istəyir, eləyim sənin üçün, amma..."

"Tərtər işi"ndə dəhşətli faktlar

verdi ki, aparın bunu, ağılı başına gəlsin. Sonralar işgəncələr səngisə də, gələn-gedən yenə qapaz vururdu. Əsəbi olan əsəbini bizdən çıxarırdı. Yeməyə də silahlıların nəzarəti altında gedirdik".

Bir ay ailəsinin ondan xəbər tutmadığını deyən Zeynalabdin Hacıyevin sözlərinə görə, sonradan onları məzuniyyətə göndəriblər. Qeyd edib ki, həmin vaxt Müdafiə Nazirliyinə məktub yazıb və başına gələnləri çatdırıb:

"Məni Müdafiə Nazirliyinin

Hüquq İdarəsindən Rauf Kişiyevin yanına çağırıldılar. Orada olanları danişdim, dedilər ki,

xəbərimiz var. Onda hansı vəkilə deyirdik, yaxın durmurdu.

Mənim ifadəmdə yazılmışdı ki,

guya tağım komandırı məni düşmənə verib. Halbuki belə

sey olmamışdı. Ona görə ifadələr üst-üstə düşmürdü. Sonra

hərbi hissə komandırı Vüsal

Ələsgərovun yanına gəldim.

Ona dedim ki, axı olmayan bir

şəylə adamları şorləmək doğru

deyil. Onun "Makarov" silahı

var, məni otağında onunla hədələdi. Ardınca neçə dəfə Hərbi

Prokurorluğa müraciət eddim.

Onlar məni ailəmlə hədələdilər. Orada müstəntiq mənə

dedi ki, qardaşın universitetdə

oxuyur, atamla hədələdi. Üzləş-

dirmə videosu çəkiləndə ağla-



reallığı əks etdirmədiyini deyib.

Daha bir zərərçəkmiş Tahir Mahmudov Tərtər hadisələri dövründə manqa komandiri olduğunu deyib. Onun sözlərinə görə, "Ural" a mindirərək onları işgəncə yerinə aparanlar kəşfiyyatçı hərbi qulluqçular olub: "Hər otaqda işgəncə vermək üçün xüsusi şərait yaradılmışdı. Bizi soyundurdular, gözlərimizi, əllərimizi bağladılar, üzümüz divara saxladılar və döyməyə başladılar. MAXE Elxan Ağazadəni ikinci mərtəbədən atdıqlarını eşitdik. Mehman Hüseynovu işgəncə ilə öldürdürlər".

Hərbi Prokurorluğun müstəntiqləri ora gəlmişdilər. Bizdən düşmənə işləməyim haqda ifadələr tələb edirdilər. Əsgərlərə işgəncə rütbəlilərdən daha az idi. İşgəncələr altında

ləcəriyə gətirdilər".

Zərərçəkmiş Emin Məmmədli də deyib ki, işgəncələrden sonra xidməti uyğunsuzluq adıyla işdən çıxarılbı və o vaxtdan işsizdir: "Guya Eminçiyev 10 əsgəri satıb, biz də onu görmüşük. Bunu deməkdən ötrü mənə o qədər əzab verdi. Bu qədər yalan olar? 10 əsgəri satasan, bundan hərbi hissə rəhbərliyinin xəbəri olmaya, belə şey olar? Olmayan şeyi deyirdilər ki, olub. Sonra da idman normativləri keçirildilər, yararsız sənədi verildilər, çıxarırdılar. Neçə ildir işləyə bilmirik. Dəymış ziyənin ödənilməsini tələb edirəm".

Zərərçəkmiş İlqar Əliyev isə bildirib ki, bu hadisələrden sonra valideynləri xəstəliyə duşcar olub. Həmin dövrə manqa komandiri olduğunu deyən zərərçəkmişin

Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqladan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ile ittihəm verilib.

Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınır.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır.

İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artdı və 452 nəfərə çatıb.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihəmlərlə 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb.

Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bərəət verilib.

Müəllif: Hacı Zeynalov

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycanın Baş Prokuroru cənab Kamran Əliyevə;

Surəti: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə

Bakı şəhəri, Səbail rayonunda yaşayan Şükürov Azad Sadiq oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Mən və ailə üzvlərim bir neçə idir ki, iki dələduz qadının qurbanı olmuşuq. 2020-ci ilin dekabrın 18-də işədüzəltmə adı ile Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olan, Bakıda Keşlə qəsəbəsində yaşayan Süleymanova (Alxasova) Sabrina Cavidovna və onun sayəsində tanış olduğum, özünü sabiq Şəhiyyə naziri Oqtay Şirəliyevin baldızı kimi təqdim edən, Bakı şəhəri, Xətai rayonu, Əliyev küçəsi 4-də (inzibati bina) qeydiyyatda olan Quliyeva Laləzər Rəhmanova 12000 (on iki min) manat pulumu almış və verdikləri vədi yerinə yetirməmiş, etibarım-

Dələduz qadınların hədəfindəyəm



dan sui-istifadə edərək mənə qarşı dələduzluq edib, pulumu menimsəmişlər.

Bu qadınların hər ikisi əvvəllər törətdikləri cinayətə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində cinayət məsuliyyətinə cəlb edilmişlər. Buna baxmayaraq, bu qadınların barəsində hüquq-mühafizə orqanlarına etdiyim müraciətlər araşdırılmışdır, dələduzlardan pulumun geri qaytarılması üçün heç bir istintaq hərəkətləri həyata keçirmirlər.

Cənab Prezident!

Mən veteran idmançı, Bə-

dən Tərbiyəsi Akademiyasının məzunu, idman ustasıyam. Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Sənayesi naziri Medet Quliyevlə Əməkdar məşqçi Tərlan Həsənovun rəhbərliyi ilə məşqlər etmişik. Milli Təhlükəsizlik Nazirliyinin döyük idman növü üzrə baş məşqçisi, əməkdar məşqçisi Mireli Seyidovla həmkar olmuşuq. 2004-cü ildə YAP üzvüyəm, atam Şükürov Sadıq Cəfər oğlu filologiya elmləri doktoru, professor olub. Dünya şöhrətli ictimai-siyasi xadim, mərhum Ümummilli Lider Heydər Əliyevin

həyat və fəaliyyətindən bəhs edən "Dörd müsahibə" (1995), "Tarix tarixdir" (1996), "Millət atası" (2000) və "Ata və oğul" (2002) kitablarının müəllifidir. Ailəmiz həmişə dövlətə və hakimiyyətə sadıq olub, bu gün də bu sadıqlıq davam edir

Cənab Prezident!

Bir ildən çoxdur Xətai Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi dələduz qadınların cinayət əməlinə düz qiymət vermir, get-gələ salır, dələduz qadınları cinayət məsuliyyətindən uzaqlaşdırmaq məqsədile şikayətimi gecikdirərək, ilyarından sonra prokuror mənə dələduzluq cinayəti işini mülki iddia kimi məhkəməyə müraciət etməyimi iddia edir. Beləliklə, mənim illərdən bəri əzab-əziyyətlə qazanıb, yiğdiğim pulun dələduz qadınlar tərəfindən mənimsəmelərinə şərait yaradır, onların cinayət məsuliyyətinə cəlb ediləməməsinə kömək edirlər.

Müəllimə işləyən, müəllim peşəsinə yaraşmayan dələduzluqla məşğul olan Süleymanova Sabrina Cavidovna

və onun rəfiqəsi, dələduzluq əməlini birlikdə törətmış Quiliyeva Laləzər Rəhmanovanın pulumu geri qaytar deyəndə məni Qusardakı qohumları və ölkəmizdə separatçı təşkilat kimi tanınan "Sadval"ın üzvü olan əmisi və Dərbənd şəhərində yaşayan qardaşı Fəridin vasitəsilə öldürücəyilə hədəleyir. Məraqlıdır haldır ki, öldürmək hədəsi barədə Azərbaycanın hüquq-mühafizə orqanlarına etdiyim müraciətlər nəticəsiz qalır.

Hörmətli cənab Prezident!

Bu səbəbdən metbuat vəsitəsiyle Size və ölkəmizin hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etməyə məcbur oldum.

Sizdən xahiş edirəm müraciətim tam araşdırılmasında, dələduz qadınların aldadaraq, məndən aldıqları pulun geri qaytarılması üçün əlaqədar orqanlara göstəriş verəsiniz.

Əvvəlcədən Size ailəmiz adından təşəkkür edirəm!

*Sizə dərin hörmət və məhəbbətə, Veteran idmançı Azad Şükürov
Mobil: 070 2136613*

Nazim Adil oğlu Mustafayev - 88



Qəbələ rayon Ağsaqqallar Şurasının sədri (2004-2022-ci illərdə) Mustafayev Nazim Adil oğlu 1935-ci il may ayının 25-də Azərbaycanın dilbər gülşələrindən biri olan Qəbələ şəhərində dünyaya göz açmışdır. 1943-cü ildə Qəbələ şəhərində 1-ci sinifə qəbul olunan Nazim 1954-cü ildə 10-cu sinifi əla qiymətlərlə başa vurur. 1954-1957-ci illərdə (3 il) hərbi xidmətdə olmuşdur. 1958-1966-ci illərdə rayon meşə təsərrüfatı müəssisəsində mühəsib kəməkçisi işləmiş, 1966-cı ildə rayon partiya komitəsinin birinci katibi işləyən Abdulla Bullayevin göstərişinə əsasən Qəbələ mərkəzi bankının baş mühəsib vəzifəsinə teyin edilir. İşlədiyi kollektivdə Nazim Mustafayev özünü bacarıqlı işçi, nəcib və xeyirxah insan kimi tanınmış rayon ictimaiyyəti arasında böyük nüfuz qazan-

mışdır.

Təhsilini davam etdirmək üçün 1967-ci ildə Bakı Maliyyə Kredit texnikumuna qiyabi yolla daxil olur. 1969-cu ildə fərqlənmə diplomu ilə təhsilini başa vurur.

Bacarıqlı mütəxəssis olan Mustafayev öz işində yüksək göstəricilərə nail olduğuna, kollektivin ictimai həyatda feal iştirakına və əmanət bankının təşkil olunmasının 60 illiyinə görə 1982-ci ildə SSRİ Dövlət Əmanət bankının Azərbaycan RespUBLİKASI Baş idaresi və Azərbaycan RespUBLİKASI Dövlət İşləri Həmkarlar Komitəsinin Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Mustafayev 1984-cü ildə rayon rəhbərliyinin göstərişi ilə meşə təsərrüfat müəssisəsinə iqtisadçı təyin edilir.

Bacarıqlı mütəxəssis olan Nazim fasıləsiz əmək fəaliyyətinə görə Qəbələ meşə mühafizəsi və bərpası müəssisəsinin terifnaməsi ilə təltif edilmişdir.

2011-ci ildə yaş həddi ilə əlaqədar öz ərizəsinə əsasən təqaüdə çıxmışdır. Əmək fəaliyyəti ilə məşğul olduğu dövrə 2004-cü ildə Qəbələ rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.

1999-cu ildən 2021-ci ilədək 116 sayılı Qəbələ dairə

seçki komissiyasının 1 sayılı seçki məntəqəsinin sədri olmuşdur.

2005-ci ildə Azərbaycan Ağsaqqallar Şurası İdare Heyətinin qərarı ilə fəxri fermanla təltif olunmuşdur. Eləcə də 2010-cu ilin may ayında rayonun ictimai həyatında feal iştirakına görə Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən avqust ayında Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi xeyir və şər məclislərində israfçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu layihəsi çərçivəsində göstərdiyi fəaliyyətə görə Azərbaycan Ağsaqqallar Şurasının, noyabr ayında isə Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının partiya işində feal iştirakına görə təşkilatın fəxri fərmanı ilə təltif olunmuşdur.

Nazim babanın işlərində ona həmişə böyük dayaq olan həyat yoldaşı Bətirə xanımın böyük rolü olmuşdur. Oğlanlarından Azər, Nizami qızlarından Sevdi, Sevin Nazim babanın yolunu davam etdirirlər. Sual olunur 88 yaşlı Nazim baba özünü xoşbəxt sayır mı?

-Bəli mən özümü dönyanın xoşbəxti sayıram. Mənim Azərbaycan kimi dövlətim, İlham Əliyev kimi prezidentim, gözəl övladlarım, qəşəng nəvərlərim, etibarlı dostlarım, Allahın verdiyi sağlam ömür,

bundan artıq xoşbəxtlik ola bilərmi?

Biz də Nazim babaya deyirik, əzizimiz Nazim Mustafayev, hər kəs 107 il yaşaması, təqsir onun özündədir. Qeyd etmək istəyirəm ki, Nazim baba hamıya 107 il yaşamağı arzu edir. Biz də ona 107 ili arzuluyırıq. Hörmətlə rayon ağsaqqalları Kamil Məmmədov əməkdar mühəndis, prezident təqaüdçüsü, Səməd Səmədov dövlət qulluqçusu, Sədiyar Səfərəliyev dövlət qulluqçusu, Qərib Qəribov dövlət qulluqçusu, Tofiq Allahverdiyev kənd Ağsaqqallar Şurasının sədri, Firidun Mürsəlov təqaüddə olan müəllim, Fazıl Həsənov rayon ağsaqqalı, Sadıq Sadıqov əməkdar müəllim, Cimnaz Müzəffərova muzey işçisi, Səməzər Mustafayeva jurnalist, Rəzi Seyidov rayon ağsaqqalı, Fərman Məhəmməd Əzizli əməkdar müəllim, maarif xadimi, yazarlardan Şəhla Xəlilqızı, Əhməd Məmmədli, Cəlil Xeyrəbəy, Əmirxan Burzuyev, Mirhəsən Ağayev, Mənsurə Qəbeləli, Zinyət Tahirli, Mərziyə Əfəndiyeva, Pərvənə Zalamlı, Qoşqar Qaraçaylı, Qərib Hüseynov, yaxınları İsmət Əhmədov, Vəlihan Əzəmədov, Zakir Salehov, Arzu Qasımov, nəvələri Rəşad, Nuray, Tural, Nicat, Mehran, Lale, Lamiyə, Sona.

Görüm

Nazim Mustafayevin 88 illiyinə

Ömrün lətfəti adından aldı, Bəzəsin ömrünü bun insan görüb Özü də şirindir, sözü də şirin Gözünü, könlünü çraqlan görüb.

Gözəl övladısan sən bu torpağın, Xoşbəxti bağbanı barlı bağların, Məğrur qartalısan uca dağların, Hər zaman qız yurub ucalan görüb.

Mənaltı bir ömrü bahardı, yazdı, O şəvə saçların indi bayazdır, Əziz Nazim baba səksən səkkiz çox azdır, Sən yüz yeddi yaşıyan görüb.



FƏRMAN MƏHƏMMƏD ƏZİZLİ

AZƏRBAYCAN RESPUBLİKASININ MAARİF XADİMLİ, ƏMƏKDAR MÜƏLLİM, AGSAQQALLAR ŞURASININ İDARƏ HEYƏTİNİN ÜZVÜ, «PARALEL» QƏZETİNİN BÖLGƏ MÜXBİRİ

Son günler xarici mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri Vladimir Putinin bir qrup xarici ölkə səfirinin etimadnaməsini qəbul edərkən sərgilədiyi davranışlardır. Çünkü artıq bütün dünyada sözünün qiyməti dərin "inflasiyaya uğramış" Putinin çıxışlarının mətninə yox, daha çox davranışlarına fikir verilir.

Həmin tədbirdə çıxışını bitirəndən sonra Rusiya başçısı bir müddət kürsüdə dayanaraq, səfirlərin əl çalmasını gözlədi. Lakin heç bir reaksiya olmadı. Bir qədər pərt olduğunu nəzərdən qəçməyan və canındaki sui-qəsd paranoyası səbəbindən səfirlərlə əllə görüşməyən Putin onlarla uzaqdan saqlaşış getdi. Əlbətte, bu gün dünyada nəinki Putine əl calmağa, hətta onu dinləməyə hazır olan xarici ölkə rəsmilərinin sayı olduqca azdır və səfirlərin də yəqin ki, ürəyindən onu alqışlamaq qətiyyən keçməyib. Ancaq məsələ ondadır ki, bu səfirlər hətta Putini "sevsəydilər" belə, onu alqışlamaq etimadnamə təqdimatıyla bağlı diplomatik etiketlərə daxil deyil və belə şey başqa zamanda da olmayacaqdı. Ona görə də Rusiya başçısının kürsüdə alqış gözləməsi onun qeyri-stabil psixoloji durumunun və adekvatlıq dərəcəsinin bariz nümunəsi kimi qəbul olunur. Adam "Vahid Rusiya" partiyası auditoriyası ilə rəsmi diplomatik proseduru səhv salacaq durumdadır. Ən acınacaqlısı isə odur ki, hazırda bu adam az qala bütün dünyayı öz qarşısına alan və artıq strateji məğlubiyyəti baş vermiş ən böyük nüvə dövlətinin başçısı, əsas söz sahibidir. Elə normal cəmiyyətlərin də qorxduğu belə qeyri-adekvat vəziyyətdə olan və kuncə sixşdirilmiş birisinin elində nüvə silahının olmasına...

Son olaraq Belarusa nüvə başlıqlarının yerləşdirilməsi də daxil olmaqla, Ukraynada ki uğursuzluqlara paralel olaraq Rusiya rehberliyindəki şəxslərin nüvə şantajı dilində danışması təkcə bütün dünyaya qarşı təhdid yox, həm də Rusyanın imperiya, dövlət, ordu, iqtisadiyyat, nəhayət, cəmiyyət olaraq tükənməsinin, məğlubiyyətinin göstəricisidir. Belə çıxır ki, tarixən böyük alimlər, yazıçılar, bəstəkarlar, ixtiraçılar, sərkərdələr və s. yetişdirən, ərazicə və təbii ehtiyatlarına görə ən nəhəng ölkənin dünyaya göstrərəcək, verəcək heç nəyi qalmayıb – nüvə silahından başqa.

Belədə sual yaranır – bəs Rusyanın nüvə silahı olmasaydı, nə olacaqdı? Əlində başqa nə var? Kreml Ukraynaya və Qərbə nəylə meydan

oxuyacaqdı, onu nəylə hədəleyəcəkdi?

Böyük ehtimalla, nüvə silahına malik olmasayı, Rusiya


findən bombalanacaq, məhv ediləcəkdi, Putin isə qiyabi yox, əyani şəkildə Haaqa Məhkəməsinin qarşısında du-

Rusiya onun üçün "nüvə çəti-ri" rolü oynaya bilər...

Deməli, bugünkü acı reallığı görə Rusiya az qala sıfır-

fondları və sair?

Bir sözlə, bu gün Rusyanın nüvə silahından başqa ortaya qoyacaq heç nəyi yoxdur. Ru-



NÜVƏSİZ RUSİYA PƏNCƏSİZ AYI KİMİDİR

Nüvə silahının ümidiñə qalan bu "nəhəngi" nə gözləyir?

Ukraynaya qarşı işgalçi mühəribəyə cəsarət etməzdı, etseydi də artıq çoxdan keç-

racaqdı.

Bir çox mütəxəssislər he- sab edirlər ki, elə Çinə də Ru-

lanmaq üzrədir və yalnız nüvə silahının ümidiñə qalib. Bəs hanı "dünyanın ikinci ordusu",

siyanın Ukrayna əsgərlərinin, əhalisinin qırılıb qurtaracağından başqa heç nəyə ümidi qalmır. Çünkü Rusiya hələ mühabibənin başlanğıcında NATO silahı, Qərb maliyyəsi ilə təmin olunmayan Ukraynaya belə qalib gelə bilmədi, indiki vəziyyətdə isə bu qələbə ümumiyyətlə mümkünüzdür.

Odur ki, Ukraynaya soxulan "rus ayısı" dişsiz, caynaqsız, halsız, ağızı-burnu əzilmiş, qanamış vəziyyətdədir. Bu vəziyyət isə kifayət qədər böyük tarixi olan, dünya lideri olmağa, ABŞ-la, Qərbə rəqabət aparmağa iddialı olan dövlət və toplum üçün biabırçılıq və fəlakətdir. Bu gedisə Rusyanı heç gecə-gündüz öyündüyü nüvə silahı da xilas edə bilməyəcək.

Hazırda əsas suallardan biri odur ki, Kreml nüvə silahından istifadə edəcəkmi, ya-xud edə biləcəkmi? Təbii ki, Qərb və ümumilikdə sivil dünya hər nə qədər özünü arxayın etməyə çalışsa da, belə bir tehlükə var. Lakin Putin, Medvedev və Rusiya rehberliyindəki digər "nüvə şantajçıları" bu mövzunu o qədər "çeynəyiblər" ki, bir növ nüvə silahını da hörmətdən, urvadan salıblar. Ona görə artıq bir çoxları Kremlin nüvə təhdidlərinə məlum canlıının heç nəyə baxmadan öz yolu ilə gedən karvana "reaksiyasi" kimi yanaşırlar...

"RUSİYA ƏSAS ZƏRBƏNİ BU İSTİQAMƏTDƏ GÖZLƏYİR..."



Britaniya keşfiyyatının hesabatında nə deyilir?

Rusiya Ukrayna Ordusunun əks-hücumunda əsas zərbəni Melitopol istiqamətində gözləyir.

Böyük Britaniya keşfiyyatının son hesabatında Rusiya ordusunun Melitopol istiqamətində qurduğu müdafiə istehkamlarından söz açılır.

Hesabatda deyilir ki, Rusiya əsas zərbənin məhz bu istiqamətdə olacağını güman etdiyi üçün 120 kilometr məsafədə 3 sıradan ibarət müdafiə xətləri quraşdırır. Bu xətlərin arasında 10-20 kilometr məsafə var. Qeyd olunur ki, 2-ci və 3-cü sıralar daha mürəkkəb formada hazırlanıb.

Bununla yanaşı, Britaniya keşfiyyatı hesab edir ki, sadəcə istehkamların tikilməsi Melitopol qorumaq üçün kifayət deyil: "Bu müdafiə xətləri potensial təhlükə yarada bilər, lakin onların effektivliyi tamamilə artilleriya dəstəyi və lazımı sayıda hazırlıqlı canlı qüvvənin mövcudluğundan asılıdır". Britaniya keşfiyyatı bu istehkamları hazırlayan Rusiya ordusunun cənub qruplaşmasının lazımı miqdarda canlı qüvvə və artilleriya resurslarına malik olmasına şübhə ilə yanaşdığını bilidirib.

Xatırladaq ki, Melitopol şəhəri ötən il martın 1-də işğal olunub. Şəhərdə ciddi partizan və müqavimət hərəkatı var. Bununla yanaşı, məhz Melitopol Ukrayna Ordusunun əks-hücumu və Azov dənizinə ən qısa yolla çıxış üçün optimal istiqamət hesab olunur.

mış Yuqoslaviyada Serbiyanın düşdürüyü duruma düşəcəkdi, hərbi məğlubiyyətə uğradılacaqdı, ordusunu müdafiə sistemi NATO tərə-

siya təbii sərvətlərlə yanaşı, daha çox məhz nüvə silahına görə lazımdır. Çünkü Çinin nüvə silahı çox deyil və Qərbə məmkün qarşidurmada

hanı uzun illərdir bütçəyə 100 milyardlarla daxil olan neft-qaz dollarları, hanı iqtisadi və hərbi islahatlar, hanı Rusiyanın məşhur rifah və inkişaf

Cəlal Məmmədov

III YAZI

(əvvəli ötən sayımızda)

QURANI-KƏRİM müttəqiləri (təqva sahiblərini) bu ölçülərlə tanıdır, onlar:

- əhdinə vəfət olalar; (*Ali-İmran*, 3/76)
- bağışlamağı sevərlər; (*Maidə*, 5/8)
- ədalətlə olalar; (*Maidə*, 5/8)
- doğru davranarlar; (*Tövbə*, 9/7)
- malla, canla cihad edərlər; (*Tövbə*, 9/44)

ALLAHIN TƏQVALI OLAN-LARA VƏDLƏRİ VAR:

- Allahın dostlarıdır; (*Yunus*, 10/62-63)
- qorxu görməyəcəklər; (*Yunus*, 10/62-63)
- Allah onlara qapı açar; (*Talaq*, 65/2)
- gözləmədikləri yerdən ruzi verər; (*Talaq*, 65/3)

- buyruqlarını asanlaşdırır; (*Talaq*, 65/4)

- günahlarını örtər; (*Talaq*, 65/4)

- böyük mükafat verər; (*Talaq*, 65/4)

- şeytanı tanıma gücü verər; (*Əraf*, 6/201)

- həqiqəti qavrama gücü baxş edər; (*Əraf*, 6/201)

- haqqı batıldıñ ayurma imkanı verər; (*Ənsaf*, 8/29)

- pisliklərinin üzərini örtər; (*Ənsaf*, 8/29)

- onları bağışlayar; (*Ənsaf*, 8/29)

- rəhmət endirər; (*Ənam*, 6/155)

Qurani-Kərimde **TƏQVA** anlayışı şirkən qorunma (*Fəth*, 48/26), müsəlman olduqdan sonra böyük və kiçik günahlardan çəkinmə (*Əraf*, 7/96), qəlbi Allahan uzaqlaşdıracaq şeylərdən təmizləyərək Ona yönəlmə (*Ali-İmran*, 3/102) anamlarında da işlənmişdir.

ALLAH RƏSULU TƏQVANI BU ÖLÇÜLƏRLƏ TANITMISDIR:

- insanı xalqın gözdündə ucaldan var-dövlət, Allahın gözdündə ucaldan təqvidir; (*Tirmizi*, *Tefsirul-Kuran*, 49)

- ey Allahum, Səndən hidayət, təqva, iffət, qəlb zənginliyi istəyirəm; (*Müslim*, *Zikir*, 72)

- insanların connətə girməsi nə səbəb olan ən ənəmlı əməl Allahan çəkinmək (təqva) və gözləxlaqdır; (*Tirmizi*, *Birr*, 62)

- üstünlük təqvidadır; (*Ibn Hənbəl*, V, 411)

- təqvalı insan sahib olduğu nemətin haqqını verər; (*Ibn Hənbəl*, V, 372)

- təqva dinin yarısıdır; (*Beyhəqi*, *Şuəbul-iman*, IV, 382)

- təqva Allahın yardımına yol açar; (*Riyazüs-salihin*, c.I, s. 302-303)

- təqva ruziyə vəsilədir; (*Riyazüs-salihin*, c.I, s. 303)

- insanların ən xeyirlisi təqvalı olanıdır; (*Riyazüs-salihin*, c.I, s. 324)

- təqva sixintılardan qurtuluşa vəsilədir; (*Riyazüs-salihin*, c.I, s. 303, 557)

- təqvanın əsası şübhəli şeylərdən qaçmaqdır; (*Riyazüs-salihin*, c.III, s. 482)

- Allah Rəsulu səfərə çıxmak istəyən bir insana belə dua etmişdir: "Allah səni təqva ilə ruziləndirsin"; (*Tirmizi*, *Dəavat*, 44; *Darimi*, *İstizan*, 41)

AYƏ deyir ki, ORUC ruhun qidasıdır, o, insana özünə nəzarəti öyrədir, imanı bəsləyir, günahlardan qoruyur. Ayədəki "bəlkə (umulur ki) bu sayədə - oruc tutaraq təqvaya qovuşasınız (qorunrasınız)" sözlərinin hem bu dünyaya, həm də axiretə yönəlmış izahı var: oruc tutsanız, bu dünyada günahlardan, axirətdə cəhənnəm əzabından qorunarsınız. Belə ki, önəmini qavrayaraq oruc tutmaq insana nəfsinə nəzərat imkanı qazandırır, o, duyularına hakim olur, güclənir, günahlardan qorun-

3) Orucla bağlı zəruri bilgilər

- oruc imsəq vaxtində iftar vaxtinadək ibadət niyyəti ilə yeməmkə, içməmkə, cinsi münasibətdə olmamaqdır;

- oruc tutmağa niyyət edilməlidir, niyyət işin mənasını anلامaqdır, içdən, istəyərək, məhiyyətini başa düşərək verilən qərrardur. Din deyir ki, niyyət bir işi, bir vəzifəni Allahın əmrinə tabe olmaq, Ona mənəvi yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərrarıdır. Niyyət ibadətlərin şərtidir, ancaq bunu dilla söyləmək şərt deyildir, insan gördüyü işin mənasını başa düşürəsə, o niyyət etmişdir;

- oruc tutmağın üç şərti var: müsəlman olmaq, ağıllı olmaq (dəliyə oruc fərz deyil), həddibülüg yaşına çatmaq;

- diş fırçalamamaq, yumaq

doyuracaq qədər yardım etməkdir;

- oruclu olarkən çimmək, dənizə girmək orucu pozmaz, ancaq ağız və burundan boğaza su qəçarsa, oruc pozular, oruc dənəmində (imsəq iftar arası) çimmək, dənizə girmək xətalı davrandır;

- həb, maye, burun damlaşdıbildungində ağız, burun yolu ilə alinan dərmanlar orucu pozar;

- unudaraq yemək orucu pozmaz;

- Bakıda oruc tutmağa başlayan bir insan İstanbul gedərsə, yerli vaxılı (*Günəş batanda*) orucunu açar;

- namaz qılmayan bir insan oruc tutma bilər;

- Ramazan ayından sonrakı Şəvvəl ayında altı gün oruc tutmaqla bağlı Allah Rəsulu buyurmuşdur: "Hər kim Ramazan

Sən eşidirsən, bilirsən";

"Allaha həmd edirəm. O, mənə yardım etdi, oruc tutdum, ruzi verdi, iftar etdim";

"Allahım! Səndən hər şeyi əhatə edən rəhmətinlə günahlarımlı bağışlamağımı istəyirəm";

RAMAZAN ORUCUNU TUTMAQ hər müsəlmana (*Şərtləri uyğun olan*) fərzdir - ilahi əmrdir. Bununla birlikdə, başqa aylarda da ilahi rizanı qazanmaq üçün oruc tutmaq olar:

- bir insan hər hansı bir məsələ ilə bağlı oruc tutmağı niyyət etmişə - söz vermişə (*nəzir orucu*), secdiyi günlərdə oruc tutmalıdır;

- bir insan daha çox savab qazanmaq niyyəti ilə oruc tutma bilər;

- Allah Rəsulu hər həftənin birinci və dördüncü günləri oruc tutmuşdur. O, Özünün və Qurani-Kərimin doğum gününü oruc

ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR

maq imkanı əldə edir, nəticədə, təqvaya-qoruma, qorunma sistemine sahib olur, təqva da iki dünyanın səadətinə yol açır.

ALLAH RƏSULU buyurur:

- Ramazan səbir (dirəniş) aytılır, səbrin qarşılığı cənnətdir;

- Ramazan ayında şeytanlar bağlanır;

- "Yalan danışmağı, yalanla iş görməyi tərk etməyən bir insannın yeməyi, içməyi tərk etməsinə, ac qalmasına Allahın ehtiyacı yoxdur";

- "Oruc bir qalxandır, oruclu pis söz söyləməsin, kim onuna didişmək, dalaşmaq istəsə: "Mən orucluyam, mən orucluyam", - desin və onunla dalaşmasın";

- "Kim inanaraq və savabını yalnız Alladan gözləyərək Ramazan orucunu tutsa, keçmiş günahları bağışlanar";

- oruc tutmaq sədəqətdir;

- Ramazan günahları yandırığına görə Ramazan adlanır;

- ümmətin səyahəti orucdur (mənəvi, ruhi, iç aləminə səyahət);

Böyük alim Məhəmməd Əsəd yazar ki, təkcə insanların deyil, bütün kainat oruc tutur: çox qar yağan bölgələrdəki vəhşi heyvanlar həftələrlə, ayalarla qidasız yaşayırlar. İlənlərin qış yuxusu var. Bu dönenədə qidalanmamaq onların cavalanmasına, təzələnməsinə səbəb olur. Köhnə dəriliyindən qurtulan ilanlar yeni, daha yaxşı bir dəriyə qovuşaraq gəncəşirlər. Oruc onlara böyük bir güc, dinclik qazandırır. Eyni birimdə ağaclar qış mövsümündə yarpaqlarını tökərək bir növ oruc tutur, bu hal həftələr, hətta aylar boyu davam edir. Mövsümün sonunda yeni yarpaqlar bitir, yeni qonçelər, yeni çiçəklər açır, ağaç meyvəye durur...



orucu pozmaz, bu şərtlə ki, məcun, ya da su boğaza getməsin;

- dişlər qanasa, tüpürçəyi qırırmışa boyayacaq miqdarda qan boğazdan keçəsə, oruc pozular;

- diş çəkdirmək üçün iynə vurdurmaq orucu pozmaz - iynədəki maddə vitamin deyildir;

- ağızı yaxaladıqdan sonra ağızda qalan nəm orucu pozmaz;

- qan vermək orucu pozmaz;

- dəriyə krem sürtmək orucu pozmaz;

- oruc tutmaq hamilə, ya da usağını əmizdirən bir qadına, usağına zərər verərsə, o, oruc tutmaz, uyğun bir zamanda qəza edər;

- oruclu bir insan özünü tuta biləcəyindən əmindişsə, xanımını (xanım da ərin) öpə bilər;

- kimsə bir başqasının yerinə oruc tutma biləz;

- xəstə bir adam sağalandan sonra orucunu tutmalıdır, ancaq sağlamlaq imkani yoxdur, oruc tutma bilmədiyi hər gün üçün fidyə vermelidir;

- fidyə Ramazan ayının orucunu tutma bilməyənlərin yoxsullara verməsi zəruri olan maddi yardımındır - hər gün bir insanı

orucunu tutsa, sonra ona Şəvvəldən altı gün artırısa, bütün il oruc tutmuş kimi olar";

- Ramazan ayında oruc tutmağa gücü çatan hər kəs (zəngin, yoxsul) fitrə verməlidir, bu, yardımlaşma mədəniyyətidir, sevgi, barış, mərhəməti çoxaldır;

- fitrə (fitir sədəqəsi) bayram namazından öncə verilir, sonra verilsə, fitr sədəqəsi deyil, sədəqə sayilar;

- fitrə də niyyət edilməlidir, ancaq fitrə verərkən "al, bu mənim fitrəmdir" deməyə ehtiyac yoxdur, fitrə incitmədən, uyğun bir dil, gözəl əslubla verilməlidir;

- fitrə çarəsiz, miskin, yoxsul insanlara verilməlidir, bir günlük ehtiyacınız fitrə miqdardırız;

- Ramazan ayı sona çatanda camaatla bayram namazı qılınır, iki rükatdır;

ALLAH RƏSULU İFTAR-DAN SONRA BU DUALARI ETMİŞDİR:

"Ey Allahum! Sənin üçün oruc tutdum, Sənin ruzinə orucumu açıram";

"Ey Allahum! Sənin üçün (Sənin rızanı qazanmaq üçün) oruc tutduq, Sənin ruzinə orucumuza açıraq. Onu bizdən qəbul et.

RAMAZAN AYI İMSAQ-DAN İFTARADƏK YATMAQ AYI DEYİL, ÇALIŞMAQ, OXUMAQ, ÖYRƏNMƏK, XEYRİ, BƏRƏKƏTİ, MƏRHƏMƏTİ, PAYLAŞMAĞI, ƏDALƏTİ ÇOXALTMAQ, GÖZƏL İŞLƏRƏ TƏŞVİQ ETMƏK, PİS İŞLƏRDƏN ÇƏKİN-DİRMƏK AYIDIR.

Ardı var...

Siracəddin Hacı



Həzər

*İnsanı tanımaq çətinmiş yaman,
Peyğəmbər donunda gəzəndən həzər,
Yeridib dağına vaxtsız çən, duman,
Yetimi, yesiri əzəndən həzər.*

*Məsəl var deyərlər yatan zaman baxt,
Dəyməz bir quruşa qızıldan tac-taxt,
İnsan olduğunu unudub çox vaxt,
Haqqada dodağını büzəndən həzər.*

*Atub imzasını akta dost kimi,
Kaş elə, çıxayıdı vaxta dost kimi,
Qılıb qeybətini saxta dost kimi,
Səni oğrun-oğrun süzəndən həzər.*

*Hərçənd söz desəm də el arasında,
Qalmışam daşqınla sel arasında,
Vaxt tapıb küləklə, yel arasında
Adına şər böhtən düzəndən həzər.*

*Cəlildən nəsihət olsa da mənə,
Daha söz deyəndə laxlayır çənə,
Dar gündə buynuzun göstərib sənə
Əlini əlindən üzəndən həzər.*

Cəlil Xeyrbəy

Qızıl Qələm media mükafatçısı,
Qəbələnin Səsi şairlər məclisinin üzvü



Xoşbəxtlik nədir?

*Gileyləndi həyatından
Sual verdi: xoşbəxtənmi?
Cavab verdi: mən bilmirəm.
Xoşbəxtliyin yoxdu rəngi.*

*Yoxdur dadi, yox çəkisi.
Axi sənən hər şeyin var.
Bunlar sənə bəs deyilmi?
Yoxsa nəfsin doymamışdır?*

*Nəfsin səni əsir edib,
İnsan kimi yaşamağa,
İşləməyə qoymamışdır?
Yox, yox məni anlamadın.*

*Sayıqların o var-dövlət,
O şan şöhrət, ötəridir,
Görüntüdür, xoşbəxt olmaq könüldədir.
Daxildər görünməyir.*

*Kənardan heç bilinməyir.
Xoşbəxt olmaq sevilməkdir.
İnsanları düz anlayıb,
Duymaqdadır, sevməkdədir.*

Özgəsinə arxa durmaq,

*Könüllərdə yuva qurmaq,
Hər bir dərdə şərik olmaq.
Xoşbəxtlikdir, xoşbəxtlik!*

*Xoşbəxtliyin özəyidir,
İsti yuvan, öz ailən.
Ailədə xoşbəxt olmaq,
Xoşbəxtlikdir, xoşbəxtlik!*

*Ailədə xoşbəxt olan,
Həyatda da xoşbəxtir.
Hər kəsin öz ailəsi,
Xoşbəxtliyin özəyidir.
Bu sözümüz sində, inan!*

NƏVƏLƏR

*Mənim səkkiz nəvəm var.
Yeddi qardaş bir bacı.
Onlar həm dərələrimdir,
Həm dərəmin əlacı.*

*Sevirəm nəvələri,
Bir aydın sabah kimi
Sevirəm nəvələri
Bir isti ocaq kimi.*

*Nəvələr ürəyimdir,
Nəvələrim canımdır.
Nəvələrin yaddaşı,
Mənim son məkanımdır.*

*Mən bu yaşa çatmışaq
Başım qar, sinəm ocaq
Nəvələrim yurduma
Günəş kimi doğacaq.*

*Sevdin dağı, daşları,
Köksünə sığışdırıb,
Oyatdın yatanları.*

*Sən evinin içindən,
Körpü saldın dağlara,
Başqa bir gözə baxdin,
Yaxına, uzaqlara.*

*Masan oldu qara daş,
Qələm, vərəq, birdə daş,
Yazdırın vətən dərdini,
Oldun dərdli vətəndaş.*

*Alınının tərin yudun,
Qarşından axan çayda,
Elin dərdin yuyulmaz,
Na bu tay, na o tayda.*

*Hər şeirin içində,
Sərgi oldu gerçəklər,
Hər misranın içində,
Aşdı incə çiçəklər.*

*Hər dərdi qalaqladın,
İçimdəki boşluğa,*

Darıxmişam

*Gülüm məndən uzaqdasan,
Səndən ötrü darixmişam.
Kaş görəyimdim səni bir an
Səndən ötrü darixmişam.*

*Sənsiz qalıb o dağ, dərə,
Odlarım mən yüz kərə...
Bil həsrətdən o gözlərə
Səndən ötrü darixmişam.*

*Bu dağlar gözləyir bizi,
Bulaqlar istəyir bizi,
Yayaqlar səsləyir bizi,
Səndən ötrü darixmişam.*


*Səsin düşüb qucağıma,
Gələnmədim otağına,
Yaş süzülür yanağıma,
Səndən ötrü darixmişam.
Qoşa gəzdik utanmadıq,
Biz əl-əl tutanmadıq,
Niyə əhdə çatanmadıq,
Səndən ötrü darixmişam.*

Qəbələ şairlərinin söz boxçası

*Şeirlərin uyuşmur
Sənsiz qalan yoxluğa.*

*Adındakı iki ad,
Peyğəmbərlərin adı,
Musa Yaqubdan gəlib,
Dağ çiçəklərin dadi...*

Mərziyyə Əfəndiyeva
Qəbələ Yazarları İB-nin üzvü



*Hər ikimiz yandıq odda,
Qaynar gənclik getdi bada...
Ötən günlər düşüb yada,
Səndən ötrü darixmişam.*

Şakir Xəyal
jurnalist, şair

Qar da ələndi

Xalq şairi Musa Yaqubun
bu payız dərdi şeirinə nəzirə.

O tənha yuvalar necə dözəcək?

*Bu payız dərdi götürüb məni
Bu payız nəfəsi yasa boyandı,
Analar qəlbində hicran oyandı,
Fələk taleləri elə sinadı,
Bu payız ağladı, yasa bələnib.
Sevən ürəklər qar tək ələndi*

*Oğullar getdisə qayutmaz oldu,
Əkdiyi çiçəklər donaraq soldı,
Payızın xəzəli könüllər qoydu,
Məzarlar toy kimi gülə bələndi
Sevən ürəklər qar tək ələndi.*


*Qaldı anaların boxçası bağlı
Atalar yaşayır sinəsi bağlı
Payız məhəbbəti məzara bağlı
Eşqlər layla çaldı, göy silkələndi,
Sevən ürəklər qar tək ələndi.*

*Analar qəlbində baharlı bitdi,
Ümidlə böyüdən oğul da itdi,
Şəhidlər cənnətdə kamuna yetdi,
Dağlara, düzələr qanı çıləndi,
Sevən ürəklər qar tək ələndi.*

*Elimə, obama yas oldu payız,
Qaldı bülbüllün də bağçası yalqız,
Ömürlük yas saxlaəhdə bağlı qız,
O, da bu dünyaya de bəxtsiz gəlib,
Sevən ürəklər qar tək ələndi.*

Şəhla Xəlilqızı

Qızıl Qələm media mükafatı,
Qəbələnin Səsi ədəbi məclisin rəhbəri
(ardı var)



Qaytara bilsən

*Mən səni sevirdim gənclik illəri,
Qaytar o, illəri qaytara bilsən!
Sevmişdim, sevirəm o vaxtdan bəri,
Qəlbimə çökilən rəngli şəkilən!
Qaytar şəkilləri, qaytara bilsən!*

*Gözündən mavi rəng gözümə çöküb,
Yəqin sənən kimi gözəlləmişəm.
Söyümün ahəngi sözümə çöküb,
O gündən ay gülüm, eşqə düşmüsəm.
Mən sənə verdiyim ətirli güləsən!*

*Sən mənim bəxtiməsən, öz qismətiməsən,
Eşqin odlarında yana bilmərəm,
Sən mənim ilk eşqim, məhəbbətiməsən,
Bunu ömür boyu dana bilmərəm.
Ömrəmdən, günümədən ötən fəsiləsən!*

*Bəlkə ürəyindən silmisen məni,
Əllərimdən uçan quşa dönmüsən,
Neçə illərdir ki, görmürəm səni,
İndi gözələrimdə yaşa dönmüsən,
Ölmərəm üzümə bir dəfə güləsən!*

Musa boyda dünya var

*Süzüllüb qələmindən
Neçə-neçə misralar,
Hər misranın içində,
Musa boyda dünya var.*

*Gah yazdırın tərəzinin,
Əyri olan gözündən,
Gah günah axtarmışan,
Elə öncə özündən.*

*Sən təniya bilirdin,
Südə suyu qatani,
Sən təniya bilirdin,
Şəkərlə bal tutanı.*

*Sən təniya bilirdin,
Söz verib dananları,
Danışdığu sözələrin
Ağ yalan olanları.*

İnsandan çox güvəndin,

Ötən əsrin 50-ci illərində Xəlil Rza poeziyaya odlu alovlu gelmişdi və 60-ci illərdən başlayaraq Azərbaycan ədəbiyyatının "baş ağrısına" çevrilmişdi. Bu zaman o, artıq Moskvada Qorki adına ədəbiyyat institutunu bitirib (1957-1959) Bakıya qayıtmışdı. 1957-ci ildə onun "Bahar gəlir" adlı ilk şeirlər kitabı nəşr olunmuşdu. 50-ci illərdə o, Xəlil Xəlilov imzası ilə Sovet dövrünü tərənnüm edən bir sira şerlər ve poemalar (Məsələn "Kommunizm qəhrəmanları") yazmışdı. 60-70-ci illərdə də hakim kommunist ideologiyası onu sixandan özünü "təmizə" çıxarmaq üçün zəmanə ilə ayaqlaşan bədii nümunələr yazmışdı. Amma cəmiyyətin ayiq saxlanmasında, milli yaddaşın qorunmasına, milli ruhun diriliyində Xəlil Rzanın böyük xidmətləri olmuşdu. Xəlil Rza şair olmaqla yanaşı həm də alim idi. O, 1963-cü ildə "Mühəribədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda namizədlik, 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Türkü və turançı olduğu üçün onu səssiz-küysüz pedaqoji universitetdə tələbə auditoriyasından uzaqlaşdırıb Akademianın ədəbiyyat institutuna göndərmişdilər. Bu xidmətlərini yüksək qiymətləndirərək Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ilin aprel ayının 24-də ona prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun imzası ilə "Xalq şairi" fəxri adı verildi.

Xəlil Rzanın yadfikırlılıyi 60-ci illərdən başlamışdı. 1963-cü ildə Moskvadan - Sov.İKP MK şöbəsindən Bakıya belə bir göstəriş gəlmışdı: Xəlil Rzanın mətbuatda dərc olunan şeir və poemaların rus dilinə sətri tərcümə edib partiya mərkəzi aparatında Azərbaycan üzrə kurator Yuri Starçenkoya göndərsinlər. Niye mətbuatda dərc olunan şeir və poemalarının. Çünkü 1959-cu ildə Xəlil Rzanın 84 səhifəlik "Seven gözlər" kitabı nəşr olunduqdan sonra nəşriyyatlara gizli göstəriş verilmişdi onun kitablarını nəşr etməsinlər. Bu qadağan uzun müddət davam etdi.

Qlavlitin (Xəlil Əfəndiyev və digərlerinin arayışları), DTK-nin (yaradıcılıq təşkilatlarının kuratorlarının məlumatları) arxivlərində Xəlil Rzanın əsərləri, yaradıcılığı və "arzuolunmaz" fəaliyyəti haqqında yazınlardır. Sovet dövründə onun nəşr olunmuş əsərlərindən həcm etibarı ilə

ele də az deyil. DTX onu addım-addım izleyirdi. Ədəbiyyat adamları öz aralarında deyirdilər "Xəlil odla oynayır". Ona görə də bir çox "ziyalılar" ondan məsafə saxlamağa, qarşılışmamaya, uzaq durmağa çalışırlar. Amma Xəlil Rzaya reğbəti olanlar da vardı. Bunun birincisi Əkrəm Cəfər idi. Çoxları belə hesab edirdilər Xəlil Rzani Əkrəm Cəfər "bədbəxt" edib. Yaxud Qulu Xəlilov Azərbaycan jurnalında dərc olunmuş "Lirikamızda müasirlik" məqalesində Xəlil Rzani 60-ci il poeziyasının bir etalonu hesab etmişdi (daha çox "Apardi sellər Saranı" şeirine görə) və onun bu qiyməti bəzi tənqidçilərdə ciddi etiraz doğurmuşdu.

Odur ki, onu bu ilin avqustuna qədər çap edə bilməmişik. Əsəri oxutdurub Qlavlitə gəndəmişik. Məsul əməkdaş əlavə edirdi ki, Məmməd İbrahim "Araz axır" adlı poeması 1961-ci il yanvarın 3-də redaksiyaya təqdim edilmişdir.



O sahildə, bu sahildə!

Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də!

Senzor hesab edirdi ki,

Odla oynayan Xəlil Rza

Şübhəsiz ki, onlar öz naraziqliklarını açıq və gizli imzalarla Mərkəzi Komitəyə çatdırılmışdır. Həmin dövrlərdə "Ədəbiyyat və incəsənət" qəzetiňin baş redaktoru Qasim Qasimzadə də Xəlil Rzanın son dövrlərdə yazdığı poetik nümunələr yüksək qiymətləndirildi.

Bu əsər də Cənub mövzusunda olduğuna görə müəllifə qaytardıq.

Lakin Qlavlit Xəlil Rzanın poemasının nəşrinə etiraz etdi. İdarənin başçısı Azərbaycan KP MK-ya məlumat verirdi ki, 1961-ci il fevralın 6-da "Azərbaycan" jurnalının redaksiyası Xəlil Rzanın "Məftil-



60-ci illərdə Xəlil Rzanın toxunduğu mövzuların çoxu "qadağan" olunmuş olunmuş mövzular sayılırdı. "Azərbaycan" jurnalının məsul işçisi 1961-ci ildə Yazıçılar İttifaqının birinci katibi Mehdi Hüseyn yazdı ki, bu ilin avqust ayına qədər yuxarı təşkilatların göstərişlərini nəzərə alaraq Cənub mövzusunda yazılış əsərləri çap edə bilmirdik. Xəlil Rzanın "Məftilə sarılmış yaralar" adlı poeması Cənub mövzusundadır.

le sarılmış yaralar" adlı poemasını yoxlamaya göndərmişdir. Poemada İran azərbaycanlılarının ağır vəziyyəti üçün göz yaşı axıdır. Müəllif yazır ki, vətən və millət iki yərə bölünmüdüdür. Xəlil Əfəndiyev Xəlil Rzanın poemasından bəzi parçaları rus dilinə sətri tərcümədə məlumatda daxil etmişdi. Onlardan biri belə idi:

"Ürək dustaq, Vətən məhbəs,
Həni Babək, Cavanşir bəs?
Hayat bu cür qala bilməz,

görüşə tek deyil, şairlər birləşmə getməsi məqsədə uyğunlaşır. Lakin bundan 10 gün sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda keçirilən görüşdə Xəlil Rza "Müşfiqi öldürünlər azad gəzir" şeirini oxumuşdu və bu şeir də qalmışa səbəb olmuşdu. Bu barədə Məmməd Rahim aprelin 2-də respublika prokuroru Qambay Məmmədova yazdığı ərizədə məlumat verirdi və qeyd edirdi ki, "martın 23-24-də API-də olan ədəbi gecədə millətçi şeirlər müəllifi Xəlil Rza "Müşfiqi öldürünlər azad gəzir" deyə öz fitnəkar şeirini oxumuşdur." Məmməd Rahim bu ərizənin surətini MK katibi Xasay Vəzirova da göndərmişdi. Xəlil Rzanın məsəlesi 1962-ci ilin aprel ayının 11-də Yaziçılar İttifaqının Rəyasət heyətində müzakirə ediləndə bir sıra yaşlı yazıçı və şairər açıq-açıqına dedilər ki, Xəlil Rza millət qəhrəmanı olmaq iddiasına düşüb. Amma Bəxtiyar Vahabzadə bunlara cavab olaraq dedi ki, mən Xəlil Rzanın şeirlərində millətçilik görmürəm.

Müzakirədən sonra Yazıçılar İttifaqının katibləri kimi İmrən Qasımov və Nəbi Xəzri Rəyasət Heyətinin iclasından sonra Azərbaycan KP MK-nin təbligat və təşviqat şöbəsinə göndərdikləri arayışda Xəlil Rza ilə bağlı görülmüş tədbirlər haqqında məlumat verdilər. Orada göstərilirdi ki, Xəlil Rzanın Astara, Lənkəran və Masallı rayonlarında ədəbi-bədii gecələrde ona verilmiş tribunadan sui-istifadə halları İttifaqın katibləyində yekdilliklə mühakimə edilmişdir. Eyni zamanda, onlar yazıldır ki, İttifaqın Rəyasət Heyətinin iclasında Xəlil Rzaya xəbərdarlıq edilmiş, "Azərbaycan" jurnalının fəaliyyəti müzakirə edilən zaman digər səhv'lərə yanaşı Xəlil Rzanın ideya cəhətdən qüsurlu şeirlərini dərc etdiyinə görə redaksiya heyəti tənqid edilmişdir.

Rəyasət Heyətinin iclasından sonra vəziyyəti "normallaşdırmaq" məqsədilə Xəlil Rzanı bir aylıq gözdən və quşlaqdan uzaq olan Neft Daşlarına yaradıcılıq ezməyi tələb etdi. Ve DTK-nin ədəbiyyataya "yaxın" olan bir eməkdaşı da eyni vaxtda gizli şəkillə ora ezam edildi. Xəlil orada öz millətçi şeirlərini Xəzər sularına oxudu... DTK-nin Yaziçılar İttifaqının Xəlil Rzanı cəzalandırmaq haqqında təklifləri Mərkəzi Komitedə müzakirə ediləndə Vəli Axundov dedi ki, inzibati tənbehlərə ehtiyac yoxdur Xəlil Rzanı tərbiyə etmək lazımdır...

(ardı var)

Cəmil Həsənli


O, orta məktəbi 1941-ci ildə, sovet-alman müharibəsi başlanananda bitirib. Müharibəyə bir neçə həftə qalmış Sergey Burenkov qəbul imtahanlarını müvəffeqiyətlə vərəkən Leninqrad Hərbi Dəniz Tibb Akademiyasına daxil olub. Amma təhsilini davam etdirmək, normal tələbə həyatı yaşamaq digər həmyəşidları kimi ona da qismət olmayıb. Birinci kursu bitirməmiş onları cəbhəyə göndəribler. Burenkov döyüş bölgələrində sanitər-təlimatçı kimi xidmət edib və onun müharibə illərində əsas xidməti yeri Stalinqrad cəbhəsi olub. Nəhayət, 1944-cü ilin sonlarında onları Leninqradada qaytarıblar, kursantları yenidən öz təhsilərinə davam etdiriblər. Burenkovun oxuduğu qrup akademiyada "Stalinqrad kursantları" adlandırılıb.

1923-cü ildə Sankt-Peterburqda anadan olan Burenkov məktəb illərindən hekim olmayı arzulayıb və arzusuna müharibədən keçərək 1947-ci ildə nail olub. Həmin il Leninqradda akademiyani bitirdikdən sonra o, hekim kimi ilk əmək fəaliyyətinə Kəreliya Muxtar Respublikasında mərkəzi xəstəxanada başlayıb. Bir müddət sərvi hekim, daha sonra şöbə müdürü işleyen Burenkov Kəreliyada bacarıqlı sehiyyə təşkilatçısı kimi tanınıb. Hətta onun sehiyyə işinin təşkili ilə bağlı təcrübə və təklifləri SSRİ-nin digər bölgələrində de tətbiq edilib.

1958-ci ildən Burenkov fəaliyyətini Leninqradda davam etdirib. O, seher vərəm xəstəxanasının baş hekimi təyin edilib.

Burenkov təkcə sehiyyə sisteminə deyil, o cümlədən Leninqrad şəhər və vilayətinin içtimai həyatında da oludurca feallıq nümayiş etdirib. Mehə bu feallıq vilayət rəhbərliyinin diqqətindən yayınmayıb. Rəhbərlik Burenkovun bacarığından təkcə sehiyyə si-

41-45-də sanitər idi, 80-86-da nazir oldu



Qorbaçov-Çazov cütlüyü Burenkovu istefaya yollayıb

stemində deyil, partiya işində də istifade etməyə qərara gelib. Beləliklə, 1961-ci ildə Burenkov Leninqradın Sestroretsk rayonuna katib seçilib. İki ildən sonra isə o, həmin rayonun birinci katibi olub.

Burenkovun sehiyyə sistemindən partiya orqanlarına keçirilməsi SSRİ sehiyyə Nazirliyində heç də alqışla qarşılanmayıb. Müharibə dövründə məşhur və qəhrəman cərrah kimi tanınan Boris Petrovski 1965-ci ildə SSRİ sehiyyə naziri təyin ediləndə bu məsələyə ən yüksək müstəvidən reaksiya verib. O, baş katib Leonid Brejnevə rəsmi məktub ünvanlayıb. Məktubda aşağıdakı sətirlər də yer alıb:

"Partiya xidmət etmək etmək hər bir komunistin borcudur. Amma sehiyyə kadrlarının partiya orqanlarına təyinatı sahəmizdə mütəxəssislərin çatışmazlığı problemi yaradır. Xahiş edirəm, göstərişinizlə bə məsələ diqqətdə saxlanılsın..."

Nazirin baş katibə məktubuna reaksiya verilib. Petrovskinin təqdimatı ilə Burenkov Leninqrad şəhər sehiyyə idarəsinə rəis təyin edilib. Qeyd edək ki, nazir Burenkovu hələ o kursant olduğu illərdən, Stalinqrad cəbhəsindən tanışmış, sonrakı fealliyəti haqqında da məlumatlı olub. Petrovskinin Burenkov haqqında fikirləri yüksək olub və onun karyerası haqqında da

düşünüb.

Burenkov Leninqrad şəhər sehiyyə idarəsində işləyəndə ən yüksək göstəricilər nail olub, nazirliyin kollegiya iclaslarında onun iş təcrübəsi nümunə kimi göstərilib.

1971-ci ildə Burenkov nazirliyə gələrək Petrovski ilə görüşüb, növbəti meşiniyyətə çıxmağı haqqında nazirdən icaza isteyib. Nazir bu icazəyə bir az "məeammalı" cavab verib:

- Mən sizin məzuniyyətə çıxmağınzı icaza verirəm. Amma bir şərtlə ki, məzuniyyət dövründə Leningradı tərk etməyəniz.

Məzuniyyətinin beşinci günündə iş yerindən Burenkovun evinə zəng vurab bildiriblər ki, o, təcili nazirle əlaqə saxlamalıdır. Burenkov idarəyə gələrək Petrovski ilə telefon əlaqəsi yaradıb. Nazir kiçik girişdən sonra birbaşa mətbəə keçib:

- Sergey Petroviç, sizin üç gün vaxtınız var. İşlərinizi müavini həvələn və Moskvaya gəlin. Siz sehiyyə nazirinin birinci müavini təyin edilmisiniz. Artıq Kosiginin bununla bağlı sərəncamı var.

Beleliklə, Burenkov 1971-ci ildə SSRİ sehiyyə nazirinin birinci müavini vəzifəsinə təyinat alıb.

1970-ci illər sovet sehiyyəsinin ən inkişaf etmiş dövrü sayılır. Mehə bu illərdə ölkədə çoxprofili 800, 1000, 1500 yerlik xəstəxanalar inşa edilib, xüsusi kənd və qəsəbələrdə yeni təcili tibbi yardım stansiyaları fə-

liyyətə başlayıb, ən ucqar ərazilərdə belə tibb xidmətinin keyfiyyəti yaxşılaşdırılıb, sehiyyə ocaqlarının maddi texniki bazası zənginləşdirilib, SSRİ-də 82 tibb institutu, universitetlərdə 9 tibb fakültəsi fealiyyət göstərib, həkimlərin təkmilləşdirilməsi sahəsində ciddi addimlar atılıb. Bütün bu işlərin görülməsində Burenkovun yorulmaz fealiyyəti olub. Burenkov SSRİ-də əbacıraqlı sehiyyə təşkilatçısı sayılıb.

Sözsüz ki, bütün bu xidmətlər ölkə rəhbərliyinin diqqətində yayınmayıb. SSRİ Nazirler Sovetinin sədri Aleksey Kosigin Burenkovun fealiyyətində xüsusi razı qalıb.

1980-ci ildə Burenkov SSRİ-nin sehiyyə naziri vəzifəsinə təyin olunub. Bu vəzifəyə namızedlərdən biri de Kremlin baş həkimi (Sehiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi), Brejnevle yaxın dostluq münasibətində olan Yevgeni Çazov olsa da, Siyasi Büro Burenkovun nazir olmasını daha məqbul sayılıb.

Burenkov Çazovdan ferqli olaraq siyasi məsələlərə müdaxile etməyib, Kreml məmurlarının kabinetlərinə girməyə cəhd göstərməyib. O, nazir olduğunu altı il ərzində iğizər, bacarıqlı, qalmaqalsız bir məmər kimi yadda qalıb.

1986-ci ildə Mixail Qorbaçov Burenkova nazir kürsüsündən getməyi "məsləhət" görüb. Burenkov bu "məsləhət"in Çazov tərefində geldiyini yaxşı bilib və o, iyənci siyasi oyulara qoşulmayaraq könüllü olaraq ərizəsinə yazıb.

Nazir vəzifəsindən çıxıqdan sonra Burenkov SSRİ Tibb Elmlər Akademiyasının "Tibb ensiklopediyası"nın elmi redaktoru olub.

Sergey Burenkov 2004-cü ildə, 80 yaşında vəfat edib. Sabiq nazir Moskvada, Trokurovsk qəbiristanlığında defn edilib.

SSRİ-ni "tikən" əsgərlər

Jukov "stroybat"ların ləğvinə çalışsa da, Mərkəzi Komitə buna imkan verməyib

Onlar iki illik həqiqi hərbi xidmət zamanı yalnız bir dəfə əllərinə silah alıblar, hərbi andicmə mərasimi zamanı. Bundan sonra hərbi tikinti hissələrində (stroybat) xidmət edənlərin silahlarını əmək alətləri əvəz edib...

Hərbi tikinti hissələri qırızı orduda hələ 1918-ci ildə yaradılıb. Məqsəd hərbçilərin xalq və kənd təsərrüfatı sahələrində işçi qüvvəsi kimi istifadə etmək olub. Zaman-zaman SSRİ-nin silahlı qüvvələrində "stroybat"ın şəxsi heyətinin sayı artıb. Artıq 1950-ci illərin ortalarında hərbi tikinti hissələrində xidmət edənlərin sayı 700 minə çatıb. Bu bütövlükdə Britaniya ordusunun şəxsi heyətinin sayına bərabər olub.

1955-ci ildə marşal Konstantin Jukov SSRİ-nin müdafiə naziri təyin olunanda, orduda islahatlara başlayanda o, hərbi tikinti hissələrinin tam ləğv olunmasına çalışıb. Marşal bununla bağlı bir neçə dəfə Mərkəzi Komitəyə yazılı müraciət edib. Jukov müraciətində aşağıdakı argumentləri əsas götürüb:

Hərbi tikinti hissələrindəki şəxsi heyətinin sayı mövcud qanunvericiliyə görə konstitusiyaya ziddir.

Həqiqi hərbi xidmətə çağırılanlar əmək alətləri ilə tikintilərdə, kənd təsərrüfatı sahələrində deyil, öz xidmətlərini silahla keçirməlidirlər, hərbi telimlərdə iştirak etməlidirlər.

Hərbi tikinti hissələrinin əsgerlərinin cəlb olunduğu istənilən sahədə görülən işlərin keyfiyyəti olduqca aşağıdır.

Uzun illər hərbi tikinti hissələrində hərbi nizam intizam məsələsi arxa planda qalıb. Ele bu səbəbdən də bu hissələrdə özbaşına xidməti ərazini terketmə, əsgerlər arasında qarşışdırma və dava, istənilən vaxt alkoqoldan istifadə etmək imkanı və bu kimi hallar hər il

artmaqdə davam edir.

Sözsüz ki, müharibədən sonrakı illərdə Mərkəzi Komitə "stroybat"ları ləğv etmək haqqında düşünməyib. Kifayət qədər böyük sayda işçi qüvvəsini tikintilərden çıxarmaq hökumət üçün sərfəli olmayıb. Əksinə, "stroybat" hökumət üçün ən sərfəli işçi qüvvəsi sayılıb.

1960-ci illərdən sonra Qafqaz və Orta Asiya respublikalarının hərbi çağırışçıları "stroybat"larda xidmət etməye daha çox can atıblar. Texmini statistikaya göre hərbi tikinti hissələrdən xidmət edənlərin 30-35 faizi məhz bu bölgələrin çağırışçılarından ibaret olub.

Hərbi tikinti hissələri və dəstələri heç bir dövrə qoşun növü kimi formalasdırılmayıb. Bu təyinatlı hissələrin idare olunması, seferberlik məsələləri, bölgülər, maliyyələşməsi SSRİ Müdafiə Nazirliyində ayrıca bir idarəsi tərefindən həyata keçirilib. Yeni struktur baxımdan onlar digər qoşun növleri, hava hücumundan müdafiə, rabitə, raket, tank, piyada və s. qoşunlar kimi hərbi qoşunlar statusuna malik olmayıb.

Hərbi tikinti hissələrində xidmət edənlər gördükleri işə görə əmək haqqı da alıblar. Həmin əmək haqlarından işçi formasının ve qidalanmanın pulu çıxıqdandır sonra qalan vəsatit onların hesabına köçürürlüb. Əmək haqqının məbləği SSRİ Nazirlər Sovetinin xüsusi normativlərinə görə müəyyənləşdirilib.

"stroybat"larda xidmət edənlər arasında hərbi xidmətdən evə şəxsi avtomobile geri qaydanlar da olub. Belə ki, "VAZ 21-01" avtomobilinin qiymətinin 5000-5500 rubl olduğu halda iki il ərzində bu məbləği yüksək mümkin olub. Xüsüsil iqlim şəraitinin soyuq olduğu yerlərdə, Sibirdə, Uzaq Şərqdə bu məbləği daha tez yüksək mümkin olub. Ele hərbi tikinti hissələri olub ki, həmin hissədə



xidmət edən əsgərlər 300-400 rubl əmək haqqı alıblar. Digər bölgələrdə isə aylıq əmək haqqı adətən 80-120 rubl təşkil edib. Amma bir şərtlə ki, tapşırılan işi icra edə biləsən.

1979-cu ildə sovet hərbi kontingenti Öfqanistana yeridiləndə hərbi tikinti hissələrinə böyük ehtiyac yaranıb. Belə ki, Öfqanistandan sehralarında hərbi infrastruktur yaratmaq, kazarmaların, sehra mətbəxlərinin, anbarların, tibb məntəqələrinin, komanda məntəqələrinin inşası hərbi tikinti hissələrinə həvələ edilib. Məhz bundan sonra "stroybat" a axının qarşısı xeyli azalıb.

SSRİ tarixində hərbi tikinti hissələrinin ən ağır dövrlərindən biri Çernobil qəzası baş verən günler sayılır. Bu faciədən sonra qəzanın fəsadlarını aradan qaldırmaq üçün əraziye ilk olaraq "stroybat"lar şəxsi heyətləri göndərilib. Xilasedicilərin 70 faizi məhz onlardan ibarət olub. Bu hissələrdə xidmət edən minlərlə əsgər və zabit həmin hadisələr zamanı şüalanma nəticəsində ellilik qazanıblar.

O cümlədən təbii fəlakətlər, texnolog-

qəzalar, zəlzələlər zamanı da "stroybat"ların şəxsi heyətləri xilasedici qismində iştirak ediblər.

Statistikaya nəzər salanda o da məlum olur ki, hərbi tikinti hissələrində daha çox yeyinti faktları olub. Məhz həmin ərefələrdə bununla bağlı yarızarafat, yarırçək bir ifade tez-tez səsləndirilir: "Spybat hamiya eyni göz-lə baxır, stravi əsgər də yeyir, hərbi hissə komandırı da..."

1960-ci illərin əvvellərindən hərbi tikinti hissələri məlki nazirliklərin tabeliyində də işləyiblər. Belə ki, Müdafiə Nazirliyi ilə həmin nazirliklər arasında müqavilə bağlanıb və hərbi tikinti hissələri həmin nazirliklərin sıfarişlərini icra ediblər.

SSRİ Müdafiə Nazirliyi ilə yanaşı Daxili İşler Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsinin strukturunda da hərbi tikinti hissələri fəaliyyət göstərib.

Təqdim edən: İlham Cəmiloğlu

Parallel

Son
səhifə

www.paralel.az

e-mail adresi:

paralel_qazeta@mail.ru

Nº 056 (3624) 13 aprel 2023-ci il * İctimai-siyasi qəzet * Qiyməti 50 qəpik



Ağciyərləri təmizləməyə kömək edən ərzaqlar

Xaççıçeklilər fəsiləsindən olan tərəvəzlər, eləcə də karotinoidlə zəngin ərzaqlar ağciyərlərin təmizləməsinə kömək edir. Bu ərzaqlar həm də bir çoxları üçün əlçatandır.

Yaş ötdükçə ağciyərlərin fəaliyyəti pisləşə biler, digər tərəfdən də havada toplanan zəhərli maddələr də ağciyəre öz mənfi təsirini göstərir. Bunları nəzərə alaraq, onları təmizləyən ərzaqları rasiona daxil etmək, bu orqanın düzgün fəaliyyəti dəstəkləmək lazımdır.

Xaççıçeklilər fəsiləsindən olan tərəvəzlər. Brokkoli, gül kələm, eləcə də daha əlçatan olan baş kələmin tərkibində olan antioksidantlar orqanizmdən zəhərli maddələrin xaric olmasını stimullaşdırır.

Karotinoidlə zəngin ərzaqlar. Karotinoidlərin qəbulu ağciyər xərcənginin inkişaf riskinin aşağı salınması ilə bağlıdır. Onlar narancı və qırmızı rəngli meyvə-tərəvəzlərin tərkibində böyük miqdardadır.

Omeqa-3 yağı turşuları ilə zəngin ərzaqlar. Tədqiqatlara əsasən, yağı turşuları ilə zəngin olan ərzaqlar xroniki astma zamanı son dərəcə faydalı təsir göstərir.

Fol turşusu ilə zəngin ərzaqlar. İspanaq, qulançar, çuqundur və mərci ağciyər xərcənginin yaranmasına səbəb olan kanserogen maddələrin orqanizmdən kənarlaşdırılmasını fəallaşdırıb.

Sarımsaq. Sarımsağın tərkibində ağciyərlərdə iltihabi azaltmaq və sərbəst radikalları neytrallaşdırmaq qabiliyyətinə malik olan xeyli miqdarda allisin var.

Tərkibində C vitaminini olan ərzaqlar. Portağal, qırmızı və yaşıl biber, limon və qreypfrut, eləcə də kələm müəyyən dərəcədə ağciyərlərin düzgün fəaliyyətinə kömək edir, nəticədə bütün bədənə daha çox oksigen daxil olur.

Hamı canını çox sevsə də, lakin onun sağlamlığı qayğısına qalmağı həyat normasına çevirməyi heç də bacarmır. Halbuki sağlamlıq bu dünyada heç nə ilə əvəz edilməsi mümkün olmayan ən böyük nemətdir.

Körpə vaxtı lazımlıca ana südü ilə, böyüyəndə orqanik qidalardan qidalanmır, səhərlər idman hərəkətləri etmirik, bulaq suyu içmirik, dəniz sahilində quma girmirik, dağ havası udmuruq, palçıq vannası qəbul etmirik.

riya xəstəliyinin şəfası ki-nə ağacının yarpağında imiş. Yaxud soyuqdəyəmə və zökəmdə cökə yarpaqları, qripdə evkalipt yarpağı, öd kisəsinin fəaliyyətini nizama salmaqda solmazçıçayı, qankəsicilik xüsusiyyətinə görə gicitkən və qıraqotu bəzi kimyəvi dərmanlardan daha güclü təsire malikdir.

Ayri-ayrı bitkilərin faydası və təbabətdə istifadəsi haqqında çox eşidirik. Araşdırımlar göstərir ki, orqanizm üçün ən faydalı bitkilərdən biri də is-

nağı qaynadıb bişirəndə züləllər və digər elementlərlə zəngin olan bitkinin tərkibindəki maddələr qeyri-üzvi turşulara, o cümlədən oksalat turşusuna, yəni turşunge çevrilir. Həmin turşular isə sonradan böyrekdə və öd kisəsində daş yaranmasına səbəb olur. Bitkinin şirəsi təzə halda xərçəng xəstəliyi zamanı da istifadə oluna bilər.

Uolkerin təklif etdiyi ən sadə reseptlərdən biri belədir: 290 qram kök şirəsinin 170 qram ispanaq şirəsi ilə qarışdıraraq gün



Yaşlı insanlarda südün vacib rolü

Süd zülal və kalsium məbəyi olduğu üçün yaşlı insanların qida rasionunda müüm məhsul sayılır.

Bu barədə "İzvestiya" qəzeti müraciətində dietoloq Elena Solomatina deyib.

Mütəxəssis qeyd edib ki, südün tərkibində A, E, D və B qrupu vitaminları də var.

Solomatinanın sözlerinə görə, məhsul sümük toxumasına, immun və ürək-damar sistemlərinə, enerjiyə təsir göstərir. Bundan əlavə, toran görmə, idrak qabiliyyətləri və yaddaşı yaxşılaşdırır.

Bununla yanaşı, dietoloq qeyd edib ki, süd bəzi insanlarda allergiyaya və ya mədəbağırsaq problemlərinə səbəb ola bilər.

Təsisçi:

Tapdıq Abbas

Baş redaktor:

Akif Nəsirli

Birinci müavini:

Şahnaz Salehqızı

İnformasiya səbəsinin müdürü:

Röyal Əsədli

Bölgə müxbirləri:

Vaqif Cəmiloğlu

Sadiq Sadıqlı

İqbal Məmmədov

Əlizadə Nəhmədəgaoğlu

İlkin Əsədzadə

Qəzet 16 fevral 2003-ci ildən çıxı.

Ünvan: AZ 1073, Azərbaycan, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 6-cı mərtəbə "Azərbaycan" nəşriyyatı

Tel: 510 15 07, Fax: 510 15 06

E-mail: paralel_qazeta@mail.ru

Qəzet "Son Dakika" MMC-nin mətbəəsində çap olunub.

Əlyazmalara röy verilmir və geri qaytarılmır.

Qeydiyyat №257

Sifariş: 2185 Tiraj: 1550

Canımızı çox seviriksə...



Bitki çayı içmirik, pəhriz saxlamırıq, at minmirik, velosiped sürmürük, sonra da ağrı-acıdan şikayetlənməyə başlayırıq. Əlbəttə, bunların eləsi var ki, hansısa zəhmət, maddiyyat tələb edir, amma eləsi də var ki, ətrafımızda, əlimizin altındadır. Onu etmək hər kəs üçün əlçatandır...

Ana təbiətdə bitən hər gül, çiçək, ağac və meyve min bir dərdin dərmanıdır. Dərman bizim ətrafımızda ola-ola təessüf ki, çox vaxt onu əczanaxalarda axtarıraq. Bəzən bir bitki uzun illər kütləvi ölüm hallarına səbəb olmuş xəstəliyin çəresi olur. Çoxlu tələfat və itki-lərə səbəb olmuş malya-

panaqdır. Bəzi bölgələrdə bu bitkini el arasında şomu adlandırırlar.

Amerika Qida Ehtiyatları Universitetində tədqiqatçı Norman Uolkerin bu sahədə apardığı araşdırımlar xüsusiilə böyük mərəq doğurur. Alim 83 meyve-tərəvəzdən insan orqanizmi üçün çox əhəmiyyətli olan reseptlər hazırlayıb. Həmin reseptlərin böyük bir qismində ispanaqdan müalicə vasitəsi kimi istifadə edilir.

Onun tədqiqatına əsasən, 89 xəstəlikdə ispanaq birinci, 18 xəstəlikdə ikinci, 3 xəstəlikdə üçüncü dərəcəli dərman rolu oynayır. Onu çiy halda qəbul etmək orqanizm üçün xüsusiilə xeyrildir. İspanaq-

ərzində içilməsi orqanizmdə olan əksər xəstəliklərin müalicəsində müstəsna rol oynayır.

Təkcə ispanaq deyil, kök, çuqundur və nar şirəsi qəbul etmək də olduqca böyük müalicəvi əhəmiyyət daşıyır. Xüsusiilə kök şirəsinin uşaqlara verilməsi çox vacibdir.

Bu, məşhur tədqiqatçı alimin təklif etdiyi çoxsayılı reseptlərdən, müalicə üsullarından biridir. Canını çox sevən hər kəsin ona əməl etməyinin faydası var. Əgər canımızı çox seviriksə, nəinki ona, digər həkim, təbib və loğmanın məsləhətlərinə əməl etmək tövsiyə olunur.